

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
3 Months Collagen	Tablet	60	Hydrolyzed collagen (Type-Type III) - 750 mg, L-Ascorbic acid - 100 mg, Hyaluronic acid - 50 mg, Zinc sulphate monohydrate (Zinc - 3 mg) - 8.2418 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 2 mg) - 2.4310 mg, D-Biotin (Vitamin B7) - 100 mcg	Microcrystalline cellulose, Dicalcium phosphate anhydrous, Polyvinylpyrrolidone, Corn starch, Magnesium salts of fatty acids	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiyə	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən 3 Months Collagen (tablet, №60)) adlı məhsul dəri, saç və dirnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
3 Months Collagen	Daxilə qəbul üçün məhlul	15 x 40ml	Hydrolyzed Collagen (Type I-Type III) – 5000 mg, L-ascorbic acid – 150 mg, Hyaluronic acid – 100 mg, Vitamin E (as DL-alpha tocopheryl acetate) – 10 mg alpha-TE, Vitamin B3 (Niacinamide) - 16 mg, Zinc (as Zinc sulphate monohydrate) – 5 mg, Vitamin B5 (as D-pantothenate, Calcium) - 6 mg, Vitamin B1 (as Thiamine hydrochloride) – 1.4 mg, Vitamin B7 (as D-Biotin) – 300 mcg, Selenium (as Sodium selenite) – 25 mcg	Deionized water, Liquid mango flavour, Citric acid monohydrate, Sodium benzoate, Potassium sorbate, Malic acid, Xanthan gum, Sucralose	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiyə	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən 3 Months Collagen (daxilə qəbul üçün məhlul 40 ml N15) adlı məhsul dəri, saç və dirnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun buraxılış forması "daxilə qəbul üçün" məhlul olaraq göstərilsin.
All-Natural Beta-Carotene in Sea Buckthorn Oil / Təbii Beta-Karotin və Çaytikanı yağı	Kapsul	2 x 15	Hippophae rhamnoides oil - 450 mg, Mixture of tocopherols - 30 mg (d-alpha-tocopherol - 3.9 mg, d-beta-tocopherol and d-gamma-tocopherol - 12.6 mg, d-delta-tocopherol - 5.4 mg), Beta-carotene 30% "CaroCare" - 20 mg (Beta-carotene - 6 mg)	Gelatin capsule (Gelatin, Glycerol, Pure water, Sorbitol, Ethyl vanillin)	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	23.06.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids All - Natural Beta-Carotene in Sea Buckthorn Oil (kapsul №30) adlı məhsul beta karotin və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alprovin	Şərbət	150 ml	Vitamin C(as Ascorbic Acid)-72,00 mg; Royal Jelly Dry Extract- 32 mg; Echinacea Purpurea Herb Dry Extract- 10 mg; Vitamin B3(as Niacinamide)-7, 2 mg; Astragalus membranaceus Root Dry Extract- 4 mg;Uncaria Tomentosa Cortex Dry Extract- 2,4 mg; Vitamin B5 (as D-Calcium pantothenate)-2,4 mg;Vitamin B6 (as Pyridoxine HCL)-0,8 mg;Vitamin B2 ( as Riboflavin)- 0,64 mg; Vitamin B1 (as Thiamin mononitrate)-0,56 mg; Vitamin A (as Retinyl palmitate)-0,4 mg; Vitamin B9 ( as Folic acid)-0,08 mg; Biotin – 0,06 mg; Vitamin B12 (as Cyanocobalamine)-0,004 mg	Deionized water, Fructose, Propylene glycol, Glycerin,Guar gum, Disodium EDTA,Potassium sorbate, Orange flavour.	Universe Pharma İlaç Sanayi ve Ticaret LTD. ŞTİ	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALPROVIN(şərbət, 150 ml) adlı məhsul immun sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil,gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilsin.
Altaflora Gastrogel	Şərbət	500 ml	Pineapple (Ananas comosus L.) juice concentrate - 9.46 g, Aloe vera leaf powder - 400 mg, Elder (Sambucus nigra L.) leaf powder - 30 mg, Liquorice (Glycyrrhiza glabra L.) root extract - 30 mg, Mint (Peppermint L.) leaf powder - 20 mg, Green anise (Pimpinella anisum L.) seed powder - 20 mg, Pineapple juice dry extract - 2 mg, Artichoke (Cynara scolymus L.) leaf extract 2.5% cynarin leaf extract - 1.5 mg, Papaya (Carica papaya) fructus dry extract - 1 mg	Fructose, Xanthan gum, Pineapple flavour, Potassium sorbate powder, Sodium methyl parahydroxybenzoate	Alta Care Laboratoires	İtaliya	28.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altaflora Gastrogel (şərbət, 500 ml) (Seriya: 354,istehsal tarixi: 01.12.2021, son istifadə tarixi:01.12.2025) adlı məhsul həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □
Amino Complex Pomegranate Flavour	Tablet	1	Whey Protein Concentrate, Egg Albumin, Chicken protein hydrolysate and Whey protein hydrolysate of which amino acids – 12000 mg, L-leucine - 830 mg, L-Isoleucine - 450 mg, L-lysine - 775 mg, L-Methionine - 230 mg, L-Phenylalanine - 375 mg, L-Threonine - 490 mg, L-Tryptophan – 130 mg, L-Valine - 490 mg, L-Alanine - 660 mg, L-Arginine - 495 mg, L-Aspartic acid - 975 mg, L-Cysteine - 185 mg, L-Glutamine - 1490 mg, Glycine - 755 mg, L-Histidine - 185 mg, L-Proline - 710 mg, L-Serine - 495 mg, L-Tyrosine - 280 mg	Sorbitol, Gelatine, Magnesium salts of fatty acids, Silicon dioxide, Citric acid, Sucralose, Pomegranate flavour	Unipro Sp.z.o.o.	Polşa	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino Complex Pomegranate Flavour (kapsul №300) (Seriya nömrəsi: 52340; İstehsal tarixi 02.06.2022; Son istifadə tarixi:02.06.2024)adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Angelovit	Kapsul	6x10	Vitex Agnus castus fruit dry extract -25 mg, Cimicifuga racemosa root and rhizome dry extract- 120 mg , Angelica sylvestris root dry extract- 40 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin, Silicon dioxide,İron oxide.	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Angelovit(kapsul,№ 60 ) adlı məhsul qadınlarda reproduktiv orqanların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Angio Protekt	Kapsul	3 x 10	Vitis vinifera extract - 50 mg, Vaccinium myrtillus fruit dry extract - 50 mg, Quercetin - 50 mg, Lycopene 10% (Lycopene 2 mg) - 20 mg, Alpha lipoic acid - 100 mg, Rutin - 50 mg, Vitamin C (Ascorbic acid) - 100 mg	Natural gelatin, Cornstrach, Allura red	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	30.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Angio Protect (kapsul № 30) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aqnidol	Kapsul	4 x 15	Vitex Agnus castus fruit powder- 150 mg, Camellia sinensis leaf extract - 100 mg, Indole-3-carbinol - 60 mg, Soya isoflavones - 30 mg	Lactose, Bovine gelatin, Allura red	Cydonia doo	Bosniya və Herseqovina	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aqnidol (kapsul №60) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib rəyə müvafiq olaraq göstərilsin.
Artropem Plyus	Tablet	3 x 10	Pure Eggshell Membrane (PEM ) - 300 mg, Harpagophytum Procumbens (Devil' s Claw) - 110 mg, Curcuma Longa (Turmeric) Extract - 50 mg, Undenaturated Type II Collagen - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Artropem Plyus (tablet № 30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Asglucan Plus / Asqlukan Plyus	Şərbət	150 ml	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacin) - 5 mg NE, Vitamin E - 4 mg α-TE, Zinc - 2.5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0.5 mg, Vitamin B2 (Riboflavin) - 0.45 mg, Vitamin B1 (Thiamine) - 0.4 mg, Vitamin B6 (Pyridoxine) - 0.25 mg, Vitamin A - 200 mcg RE, Folic acid - 150 mcg, Selenium - 22.5 mcg, Vitamin D3 - 200 IU/10 mcg, Vitamin B12 (Cyanocobalamine) - 0.75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange aroma, lemon aroma, Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211).	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqlukan Plyus (şərbət, 150 ml) adlı məhsul immun sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Askopal	Şərbət	150 ml	Vitamin A (as Retinol palmitate) – 266 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinamide) - 12 mg, Vitamin B5 (as Pantothenic acid) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Folic acid - 160 mcg, Vitamin C (as L-ascorbic acid) - 60 mg. Vitamin D (as Cholecalciferol) – 400 IU.	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Orange juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askopal (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aspargast	Daxilə qəbul üçün məhlul	120 ml	Diastase - 65 mg, Pepsin - 10 mg, Pancreatin - 25 mg	Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aspargast (daxilə qəbul üçün məhlul, 120 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsulun buraxılış forması rəyə müvafiq olaraq qeyd edilsin.
Astervit Plus	Tablet	30	Vitamin A (as Retinol acetate) - 800 mcg, Vitamin C (ascorbic acid) - 120 mg, Vitamin D (as cholecalciferol) – 10 mcg, Vitamin E (as dl-alpha-Tocopherol acetate) - 40 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B2 (Riboflavin) – 4 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as Cyanocobalamin) – 9 mcg, Vitamin K (as Phytomenadione) - 50 mcg, Nicotinic acid – 20 mg, Folic acid - 400 mcg, Biotin - 70 mcg, Pantothenic acid (as calcium D-pantothenate) - 10 mg, Calcium (as Calcium carbonate) – 60 mg, Iron (as Iron sulfate) - 27 mg, Magnesium (as Magnesium carbonate) - 70 mg, Zinc (as Zinc gluconate) - 15 mg, Iodine (as potassium iodide) – 150 mcg, Potassium (as potassium chloride) – 40	Magnesium stearate (E470b), Microcrystalline cellulose (E460I), Silicon dioxide (E551), Polyvinylpyrrolidone (PVP)	Asterpharma İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Astervit Plus (tablet №30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd. istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Atienza	Şərbət	150 ml	Mix of enzymes: (Bromelain-25 mg, Papain-20 mg, Protease-5 mg, Amylase-10 mg)-60 mg, Matricaria chamomilla flower dry extract-100 mg, Foeniculum vulgare fruit dry extract-85 mg	Fructose, Water, Potassium sorbate, Flavouring, Citric acid, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Atienza (şərbət 150 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aurol	Kapsul	4 x 15	Betula pendula leaf extract – 60 mg, Vaccinium oxycoccos fruit extract – 120 mg, Chamomilla recutita flower extract – 10 mg, Petroselinum crispum root extract – 60 mg, Arctostaphylos uva-ursi leaf extract – 30 mg, Phaseolus vulgaris seed extract – 80 mg, Trisodium citrate – 30 mg, Potassium citrate – 30 mg	Natural gelatin, Cornstarch	Delta Labs MMC	Azərbaycan	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aurol (kapsul, № 30) adlı məhsul böyrək və sidik yollarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun tərkibində "Arctostaphylos uva-ursi leaf extract" inqredienti olduğu üçün, istifadə üzrə təlimatda onun 2 həftədən artıq qəbul edilməməsi haqqında məlumatın verilməsi zəruridir.
Azmeqa	Kapsul	1	Omega 3 fatty acids - 1000 mg, EPA - 120 mg, DHA - 180 mg, Vitamin A (as Retinyl palmitate) - 400 IU	Natural gelatin, Sunflower oil	İmhotep İlaç Kozmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Azmeqa (kapsul № 50) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bahepa	Tablet	2x15	Alpha lipoic acid - 100 mg, L-methionine - 100 mg, Choline bitartrate - 100 mg, Inositol - 100 mg, Essential phospholipids - 300 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Cynara scolymus leaf dry extract - 200 mg	Lactose, Starch, PVP-K30, Magnesium stearate, Talcum, Primojel, Avicel PH 200, HPMC, PEG-6000, Brown impact color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bahepa (tablet, №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bajana	məhlul hazırlamaq üçün toz	10	Inulin - 3500 mg, Saccharomyces boulardii - 2.5 billion CFU 125 mg, Lactobacillus acidophilus - 2.5 billion CFU 13 mg, Lactobacillus rhamnosus - 1 billion CFU 2.5 mg	Sodium cyclamate, Citric acid, Lemon flavor	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bajana (sage № 10) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bakterium	Şərbət	100 ml	Lactobacillus acidophilus - 5×10 <sup>7</sup> CFU (0,5 mg), Lactobacillus rhamnosus - 4×10 <sup>7</sup> CFU (0,1 mg), Lactobacillus bulgaricus - 1×10 <sup>8</sup> CFU (1 mg), Lactobacillus casei - 2,5×10 <sup>8</sup> CFU (0,5 mg), Bifidobacterium bifidum - 1×10 <sup>8</sup> (1 mg), Inulin - 50 mg	Sucrose, Lactose, Potassium sorbate, Xanthan gum, Raspberry juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bakterium (şərbət, 100 ml) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
BaNefro	Tablet	2x15	Cranberry fruit extract (Vaccinium oxycoccos) - 300 mg, Orthosiphon stamineus leaf extract – 100 mg, Magnesium (as Magnesium Oxide) - 150 mg, Potassium Citrate - 50 mg, Sodium (as Sodium Chloride) - 50 mg, Arctostaphylos Uva Ursi leaf dry extract - 150 mg, Rosa Canina fruit extract - 50 mg, Zea Mays (Corn Silk Extract) - 50 mg□	Lactose, Starch, PVP K30, Magnesium stearate, Talc, Primojel, Avicel 200, HPMC, PEG 6000, Yellow color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BaNefro (tablet №30) adlı məhsul sidik - ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Benax	Tablet	30	Passiflora incarnata herb dry extract - 100 mg, Valeriana officinalis root and rhizome dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide) - 10 mg (24 mg), Humulus lupulus strobile dry extract - 25 mg, Folic acid - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate (vegetable), Sorbitol	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Benax (tablet N30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beta Gulan	Şərbət	120 ml	Beta-glucan – 100 mg, Ascorbic acid – 100 mg□	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Orange juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beta Gulan (şərbət, 120 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Betaben	Tablet	30	Beta glucan - 180 mg	Magnesium stearate, Sorbitol	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Betaben, tablet №30 adlı məhsul xxxxxxxxxxxxxxxxxxxxxx olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə sahəsi rəyə uyğun göstərilsin.
Bifilong	Kapsul	1	Bifidobacterium bifidum - 0.25 mlrd, Lactobacillus acidophilus - 0.25 mlrd, Lactobacillus casei - 0.25 mlrd, Lactobacillus plantarum - 0.25 mlrd, Lactobacillus rhamnosus - 0.25 mlrd, Enterococcus faecium - 0.25 mlrd, Streptococcus thermophilus - 0.25 mlrd, Bifidobacterium longum - 0.25 mlrd, Saccharomyces boulardii - 2 mlrd, İnulin - 150 mg.	Microcrystalline cellulose, Magnesium stearate, Gelatine □ □	Pharmanor İlaç Sənaye Ticaret Limited Şirketi	Türkiyə	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifilong (kapsul№30) adlı məhsul bağırsağın mikroflorasını normal fəaliyyətini tənzimləmək məqsədi ilə tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bilgam	Tablet	2 x 15	Vitamin B1 (as Thiamine Mononitrate) - 5 mg, Vitamin B2 (as Riboflavine 5'-Phosphate, Sodium) - 6 mg, Vitamin B3 (Niacinamide) - 55 mg, Vitamin B4 (as Choline Bitartarate) - 60 mg, Vitamin B5 (as Calcium Pantothenate) - 14 mg, Vitamin B6 (Pyridoxine HCl) - 6 mg, Vitamin B7 (as D-Biotin) - 150 mcg, Vitamin B8 (Inositol) - 100 mg, Vitamin B9 (Folic Acid) - 400 mcg. PABA (Para-amino Benzoic Acid) -	Microcrystalline Cellulose (E460), Polyvinylpyrrolidone (E201), Silicon Dioxide, Magnesium Salts (E470 b)	CosmoActive İlaç A.Ş.	Türkiyə	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bilgam (tablet, №30)) adlı məhsul B qrup vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bipmsok	Kapsul	2 x 15	Magnesium oxide( eqv. to 150, 0 mg Magnesium)- 250, 0 mg, Vitex agnus castus fruit dry extract (1:1)- 27,2 mg, Borago officinalis seed dry extract (4:1) - 20, 0 mg, Vitamin E( as d-alpha tocopheryl acetate - 15,0 mg (33,0 mg ).	İnulin(fiber),Fatty acid magnesium salts( as Magnesium stearate), Gelatin(capsula shell)	Lotos Pharma Ltd.	Latviya	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bipmsok (kapsul № 30 ) adlı məhsul qadınların sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:tərkib rəyə uyğun olaraq göstərilsin.
Black Wolf Multifruit Flavour	toz	300 q	Beta-alanine - 2400 mg, Creatine Monohydrate - 2000 mg, L-arginine - 2000 mg, Calcium (as 408.3 mg of Calcium salts of orthophosphoric acid) - 120 mg, Magnesium (as 211.86 mg of Magnesium carbonate) - 60 mg, L-tyrosine - 500 mg, Bitter orange fruit extract (Citrus aurantium) - 300 mg, Caffeine - 200 mg, Raspberry (Rubus idaeus) fruit extract(5% raspberry ketones) - 200 mg, Thiamine mononitrate – 2.2 mg, Riboflavin – 2.8 mg, Niacin - 32 mg, Pantothenic acid - 12 mg, Vitamin B6 – 2.8 mg, Biotin - 100 mcg, Folic acid - 400 mcg, Vitamin B12 - 5 mcg	Sucralose, Citric acid, Flavouring (multifruit), Carmine (dye), Silicon dioxide, Acesulfame K	Unipro Sp.z.o.o.	Polşa	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Black Wolf Multifruit Flavour (toz 300 q) (Seriya nömrəsi: 51815 ; İstehsal tarixi 09.05.2022; Son istifadə tarixi: 09.05.2024) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Black Wolf Shot	məhlul	80 ml	Beta alanine - 2400 mg, Phenylalanine + L-tyrosine - 500 mg, Caffeine - 200 mg, Niacin - 16 mg, Pyridoxine hydrochloride – 2.1 mg, Cyanocobalamin - 5 mcg	Water, Citric acid, Sodium citrates, Fruit juices concentrates, Flavouring agent, Maltodextrin, Acesulfame K, Neotame, Sucralose, Sorbic acid, Benzoic acid	Unipro Sp.z.o.o.	Polşa	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Black Wolf Shot (80 ml) (Seriya nömrəsi: 368543; İstehsal tarixi 23.03.2022 ; Son istifadə tarixi: 23.06.2023) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Blokalin Max	Kapsul	3 x 10	Glycine - 75 mg, Melissa officinalis leaf extract - 50 mg, Valeriana officinalis root extract - 100 mg,Tilia cordata leaf and flower extract - 20 mg, Lavandula angustifolia flower extract - 20 mg, Crataegus Laevigata fruit extract - 30 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin	Aktif Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	21.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Blokalin Max (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
BolOmega	Şərbət	120 ml	Vitamin A (as Retinol acid) - 1.5 mg, Vitamin C (Ascorbic acid) - 15 mg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as Tocopherol acetate) - 27 mcg, Vitamin B1 (as Thiamine hydrochloride ) - 1 mg, Vitamin B2 (Riboflavin) - 1 mg, Vitamin B3 (as Niacinamide) - 10 mg, Vitamin B5 (as Pantothenic acid) - 6 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 1.4 mg, Vitamin B7 (Biotin) - 10 mcg, Folic acid - 100 mcg. Vitamin B12 (as Cvanocobalamin) - 2.5 mcg.	Sodium benzoate, M.P. Sodium, P.P. Sodium, Potassium sorbate, Xanthan gum, Sodium carboxymethyl cellulose, Sugar, Glycerin, Sorbitol liquid, Tween – 80, DPS, Citric acid monohydrate, Peach flavor, Orange flavour	Salbion Health Sciences (PVT) LTD	Pakistan	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BolOmega (xxxxxxx) adlı məhsul xxxxxxxxxxxxxxxxxxxxxx olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Bronazil	Şərbət	150 ml	N-acetylcysteine - 100 mg, Zinc (as Zinc gluconate - 11.5 mg) - 1.5 mg, Grindelia robusta herb extract - 62.5 mg, Thyme vulgaris herb extract - 41.5 mg, Hedera helix leaf extract - 10.5 mg, Drosera rotundifolia herb dry extract - 20.5 mg	Water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Fructose, Sucralose, Flavor, Potassium citrate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bronazil (şərbət 150 ml ) adlı məhsul yuxarı tənəffüs sistemi orqanları yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calcifull	Şərbət	150 ml	Calcium carbonate - 400 mg, Zinc (as Zinc sulfate) - 2 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU	Deionized water, Fructose, Xanthan gum, Glycerol, Saccharin, Orange flavor, Sodium benzoate	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcifull (şərbət, 150 ml) adlı məhsul kalsium, sink minerallarının və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calfull	Tablet	2x15	Calcium carbonate - 750 mg, Zinc sulphate - 10 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin K1 (Phytomenadione) - 5 mcg, Vitamin B8 (Inositol) - 50 mg	Lactose, Starch, PVP – K30, Magnesium stearate, Talcum, Primojel, Avicel 200, HPMC, PEG-6000, White Impact Color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən "Calfull, tablet №30" adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Chondrocol	Kapsul	4x15	Glucosamine sulfate - 375 mg, Chondroitin sulfate - 50 mg, Collagen - 200 mg, Methylsulfonylmethane - 125 mg, Cetyl myristoleate - 25 mg, Boswellia serrata - 50 mg, Turmeric (Curcuma longa) extract - 100 mg	Maltodextrin clintose, Magnesium stearate, Gelatin, Titanium dioxide.	Alfa Vitamins Laboratories Inc	ABŞ	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chondrocol (kapsul, №60) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsində bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız Zəruridir!
Çiyələk dadlı smaylik sorma	Lollipop	1	Vitamin C (as L-ascorbic acid) - 3.6 mg, Vitamin B3 (as Nicotinamide) - 0.66 mg, Vitamin E (as D-alfa-tocoferol acetate) - 0.5 mg, Pantothenic acid (as Calcium-D-pantothenate) - 0.45 mg, Vitamin B2 (Riboflavin) - 0.07 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.06 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 0.05 mg, Folic acid - 0.02 mg, Vitamin B7 (as D-biotin) - 0.003 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.08 mcg	Sugar, Starch molasses, Food Flavoring Strawberry, Corn Maltodextrin, Carmine dye	Bioterra MMC	Belarus	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Çiyələk dadlı smaylik sorma (Lollipop №50) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Coenton Q10	Kapsul	4 x 15	L-Carnitine tartrate - 250 mg, Coenzyme Q10 - 50 mg	Inulin, Magnesium stearate, Gelatin	Solepharm LTD	Latviya	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coenton Q10 (kapsul №60) adlı məhsul orqanizmdə metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cognium	Kapsul	2x15	Choline alfoscerate - 400 mg, Pantothenic acid (Vitamin B5) - 5 mg	Natural gelatin, Corn starch	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cognium (kapsul, №30) adlı məhsul beyin qan dövrəsinin yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma eskizində köməkçi maddələr bəndi rəyə müvafiq qeyd olunsun.
Colerix-D3	Daxilə qəbul üçün məhlul-damcı	15ml	Vitamin D3 - 1250 mcg (50 000 IU) (1 drop/133 IU)	Olive oil	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Formavit (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydası və əks göstərişlər bəndi rəyə uyğun qeyd edilsin.
Composor 25 Lepidium complex	Daxilə qəbul üçün məhlul	50 ml	Fluid extract of Pepperworth (Lepidium latifolium) leaves - 1518 mg, Fluid extract of Bearberry (Arctostaphylos uva-ursi) leaves - 1119 mg, Solidago virga-aurea aerial parts - 74 mg	Glycerin(E 422), Water	Soria Natural S.A	İspaniya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 25 Lepidium complex (daxilə qəbul üçün məhlul, 50 ml) (Seriya nömrəsi: 0220, istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) adlı məhsul sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Creatine Creapure Powder	toz	500 q	100% Creatine monohydrate – 3.4 g (eq. to 3g of Creatine)	yoxdur	Aminolabs Deutschland GmbH (for Tripoint GmbH)	Almaniya	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Creatine Creapure Powder (toz, 500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Depovit New	Daxilə qəbul üçün məhlul-damcı	4x 5ml	Vitamin D3 - 50000 IU (1 ml/25 drop)	Vitamin E, Olive oil	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depovit (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Diesonne	məhlul	15 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU	Olive oil	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Diesonne (məhlul 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DiurINES	Tablet	2 x 30	Centarium erythraea herb dry extract - 36 mg, Levisticum officinale root dry extract - 36 mg, Rosmarinus officinale leaf dry extract - 36 mg	Potato starch, Magnesium stearate, Silicon dioxide, Microcrystalline cellulose	Biofaktor Sp.z.o.o	Polşa	28.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DiurINES (tablet, №60) adlı məhsul böyrək və sidik yolları fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilsin.
Dolfin® (4 yaşdan yuxarı uşaqlar üçün)	toz	1 q	Halite (table salt) - 81%, Salt food iodized - 10%, Potassium chloride - 5%, Sodium bicarbonate (baking soda) - 2%, Dry rosehip extract (fruit) - 1%, Dry extract-licorice (root) - 1%	Ayrı geyd edilməyib	Zentiva Pharma LLC	Rusiya	18.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dolfin® (4 yaşdan yuxarı uşaqlar üçün), toz, 1 q, paketdə N30, karton qutu qablaşma" adlı məhsul burun boşluğunun dərinə təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dolfin® (4 yaşdan yuxarı uşaqlar üçün)	toz	1 q, 120 ml	Halite (table salt) - 81%, Salt food iodized - 10%, Potassium chloride - 5%, Sodium bicarbonate (baking soda) - 2%, Dry rosehip extract (fruit) - 1%, Dry extract-licorice (root) - 1%	Ayrı geyd edilməyib	Zentiva Pharma LLC	Rusiya	19.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dolfin® (4 yaşdan yuxarı uşaqlar üçün), toz, 1 q, paketdə N30, 120ml plastik flakon ilə, karton qutu qablaşma" adlı məhsul burun boşluğunun dərinə təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dolfin® (böyükklər üçün)	toz	2 q	Halite (table salt) - 81%, Salt food iodized - 10%, Potassium chloride - 5%, Sodium bicarbonate (baking soda) - 2%, Dry rosehip extract (fruit) - 1%, Dry extract-licorice (root) - 1%	Ayrı geyd edilməyib	Zentiva Pharma LLC	Rusiya	19.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dolfin® (böyükklər üçün), toz, 2 q, paketdə N30, karton qutu qablaşma" adlı məhsul burun boşluğunun dərinə təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dolfin® (böyükklər üçün)	toz	2 q, 240 ml	Halite (table salt) - 81%, Salt food iodized - 10%, Potassium chloride - 5%, Sodium bicarbonate (baking soda) - 2%, Dry rosehip extract (fruit) - 1%, Dry extract-licorice (root) - 1%	Ayrı geyd edilməyib	Zentiva Pharma LLC	Rusiya	19.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dolfin® (böyükklər üçün), toz, 2 q, paketdə №10, 240ml plastik flakon ilə, karton qutu qablaşmada" adlı məhsul burun boşluğunun dərinə təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dolfin® (böyükklər üçün)	toz	2 q, 240 ml	Halite (table salt) - 81%, Salt food iodized - 10%, Potassium chloride - 5%, Sodium bicarbonate (baking soda) - 2%, Dry rosehip extract (fruit) - 1%, Dry extract-licorice (root) - 1%	Ayrı geyd edilməyib	Zentiva Pharma LLC	Rusiya	19.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Dolfin® (böyükklər üçün), toz, 2 q, paketdə №30, 240ml plastik flakon ilə, karton qutu qablaşmada" adlı məhsul burun boşluğunun dərinə təmizlənməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Dolornon	Kapsul	3x10	Magnesium orotate - 300 mg, Coenzyme Q10 - 100 mg, Tanacetum parthenium herb dry extract - 50 mg, Zingiber officinale rhizome dry extract - 30 mg, Melatonin - 1 mg, Riboflavin - 60 mcg, Cyanocobalmin - 6 mcg	Amaranth seeds powder, Oligofructose, Pullulan	Saşera-Med MMC	Rusiya	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dolornon (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dortil Complex	Kapsul	3 x 10	Passiflora incarnata herb dry extract – 150 mg, Crataegus monogyna leaf and flower extract – 200 mg, Melissa officinalis leaf dry extract – 200 mg, Magnesium (as Magnesium oxide) – 200 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg	Cornstarch, Natural Gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dortil Complex (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duodan	Şərbət	250 ml	Aloe vera leaf juice – 1 ml, Ananas comosus fruit juice – 1 ml, Carica papaya fruit juice – 1 ml, Hippophae rhamnoides fruit oil –1 ml, Sambucus nigra fruit liquid extract – 1 ml, Glycyrrhiza glabra root liquid extract – 1 ml, Mentha piperita leaf liquid extract – 1 ml, Pimpinella anisum fruit liquid extract – 1 ml, Anethum graveolens fruit liquid extract – 1 ml, Plantago major leaf liquid extract – 1 ml, Malva sylvestris flower and leaf liquid extract – 1 ml, Origanum vulgare herb liquid extract – 1 ml. Pancreatin – 40 ma. Amvlase – 40	Sorbitol, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duodan (şərbət, 250 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DY Nutrition Hit BCAA 4:1:1+ Glutamine	toz	450 q	L-Glutamine monohydrate – 5000 mg, L-Leucine - 5000 mg, L-Isoleucine - 1250 mg, L-Valine – 1250 mg	Citric Acid , Maltodextrin, Flavouring, Sucralose, Acesulfame-k, Silicon dioxide, Soy Lecithin, Color (Caramel)	Bedeco KFT (for DY Nutrition Global Ltd)	Macarıstan	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DY Nutrition Hit BCAA 4:1:1+ Glutamine (toz, 450 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
EdaMaks	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 (Cholecalciferol) – 50 000 IU	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EdaMaks (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: əks göstərişlər rəyə uyğun tərtib olunsun.
Ekoflex	məhlul	150 ml	Beta Glucan – 154.80 mg, Zinc Sulfate Monohydrate (equiv. to 7.8 mg elemental Zinc) – 21.47 mg, Ascorbic Acid (Vitamin C) – 235.3 mg	Carboxymethylcellulose, Glycerin, Sucralose, Potassium Sorbate, Sodium Benzoate, Citric Acid, Orange Flavor, Deionized Water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ekoflex (150 ml) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: buraxılış forması rəyə uyğun olaraq ödəstərlisin.
Elaxfill Classic	inyeksiya üçün gel	1.0ml	Cross-linked hyaluronic acid - 20mg/ml, Sodium chloride - 7.6mg/ml, Sodium phosphate monobasic dihydrate - 0.78mg/ml, Sodium phosphate dibasic dihydrate - 0.89mg/ml, Purified water qş 1ml	Ayrı geyd edilməyib	BioPlus Co.,Ltd	Cənubi Koreya	27.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Elaxfill Classic, inyeksiya üçün gel, 1.0ml, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Elaxfill Light	inyeksiya üçün gel	1.0ml	Cross-linked hyaluronic acid - 20mg/ml, Sodium chloride - 7.6mg/ml, Sodium phosphate monobasic dihydrate - 0.78mg/ml, Sodium phosphate dibasic dihydrate - 0.89mg/ml, Purified water qş 1ml	Ayrı geyd edilməyib	BioPlus Co.,Ltd	Cənubi Koreya	27.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Elaxfill Light, inyeksiya üçün gel, 1.0ml, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Elaxfill Volume	inyeksiya üçün gel	1.0ml	Cross-linked hyaluronic acid - 20mg/ml, Sodium chloride - 7.6mg/ml, Sodium phosphate monobasic dihydrate - 0.78mg/ml, Sodium phosphate dibasic dihydrate - 0.89mg/ml, Purified water qş 1ml	Ayrı geyd edilməyib	BioPlus Co.,Ltd	Cənubi Koreya	27.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Elaxfill Volume, inyeksiya üçün gel, 1.0ml, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Elberry	Kapsul	2x15	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract- 250 mg, Sodium Citrate- 50 mg, Potassium Citrate - 50 mg, Chamomile (Matricaria recutita ) flower dry extract-10 mg, Orthosiphon (Orthosiphon stamineus) leaf dry extract – 50 mg, Bearberry(Arctostaphylos Uva Ursi) leaf dry extract- 50 mg.	Lactose, Starch, Magnesium stearate, Talcum, Gelatin(capsula shell)	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elberry(kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Elsocal	Fışıldayan tablet	3x20	Calcium carbonate-1000 mg, Vitamin D3-880 IU	Sorbitol, Citric acid, Lemon flavour, Sodium bicarbonate, Sucralose, Polyethylene glycol	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elsocal (Fışıldayan tablet №60) adlı məhsul D3 vitamini və kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda təsiredici maddələr bəndi düzgün qeyd edisin.
Enzimaza Forte	örtüklü tablet	5 x 10	Pancreatine - 200 mg (eq.to 6600 USP units lipase, 40000 USP units amylase and 40000 USP units protease), Carica papaya fruit extract - 120 mg (eq.to 6000 units Papaine), Sophora japonica seeds extract (98%troxerutin) - 100 mg, Ananas comosus fruit extract - 90 mg (eq.to 80 GDU units Bromelaine), Try-05 - 48 mg (eq.to 115200 units trypsinase and to 19200 units chymotrypsinase)	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Croscarmellose sodium (E468), Sillicone dioxide (E551), Nutrafcient brown 114F265032	Pharmex Rom Industry S.R.L	Rumıniya	25.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzimaza Forte (tablet, №90) adlı məhsul müxtəlif orqan və sistemlərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə, sağlamlığın bərpası üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eraforte	Kapsul	2 x 15	American Cranberry Fruit Dry Extract (Vaccinium Macrocarpon L.) (equiv. min 30 mg (30%) Proantocyanidins) - 100 mg, D-Mannose - 40.05 mg, Potassium Citrate (equiv to 23.8 mg of Potassium) - 62.15 mg, Ascorbic acid (Vitamin C) - 60.15 mg	Maltodextrin, Silicone Dioxide, Magnesium Stearate, Capsule (qsp 100% Gelatine)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eraforte (kapsul № 30) adlı məhsul sidik- ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Erbofer	Kapsul	2x15	Sunactive - microencapsulated Iron pyrophosphate (maltodextrin, polyglycerol esters of fatty acids, soy lecithin) (Iron - 15 mg) - 185.29 mg, Vitamin C (Ascorbic acid, Ethylcellulose) (Vitamin C - 50 mg) - 53.84 mg, Pido Zinc (Zinc pidolate) (Zinc - 5.5 mg) - 28.37 mg, Copper gluconate (Copper - 0.6 mg) - 4.5 mg, Vitamin B12 (Cyanocobalamine, maltodextrin) (Vitamin B12 - 1.3 mcg) - 1.36 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) (Vitamin B6 - 0.95 mg ) - 1.23 mg. Vitamin B2 (Riboflavin)(Vitamin B2 - 0.85 mg ) - 0.92 mg. Folic	Shell (food gelatin), Microcrystalline cellulose, Silicon dioxide, Vegetable magnesium stearate	Erbozeta S.P.A. (Pharmaluce S.r.l. üçün)	San-Marino	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erbofer (kapsul, №30) (Seriya:V191, istehsal tarixi:01.04.2022, son istifadə tarixi:01.04.2025) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Erbolak	Daxilə qəbul üçün məhlul	200 ml	Actilight 950 P - Fructooligosaccharides - 4.5 g, Lactulose - 3 g, Fibruline S20 - Inulin - 2.5 g, Nutriose FM - Corn fiber - 1 g	Citric acid, Potassium sorbate, Lemon flavor, Demineralized water	Erbozeta S.p.A.	San-Marino	28.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş Erbolak (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul(Seriya nömrəsi:V242 , istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) bağırsağ peristaltikasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Erostat	Kapsul	, içərisində № 60 kapsul	L-arginine - 400 mg, Acetyl L-Carnitine - 180 mg, Eurycoma longifolia root dry extract - 60 mg, Ginkgo biloba leaf dry extract - 5 mg, Sodium selenite - 0.05 mg, Zinc oxide - 15 mg (eqv. to 12,05 mg Zn), Pyridoxine hydrochloride - 2 mg ( 5 mg Pyridoxine hydrochloride eqv. to 4, 115 mg vit B6), Folic acid – 0,2 mg, Cyanocobalamin – 0,002 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg.	Starch, Gelatin	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erostat(kapsul, №60) adlı məhsul reproduktiv orqanların fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential vitamins Vitamin D3	Daxilə qəbul üçün məhlul	30 ml	Fraction of vegetable oil capril - capric triglycerides (MCT) - 24.8 mg, Vitamin D3 (Cholecalciferol) 1.0 MIU / g - 0.2 mg (eqv. to Vitamin D3 - 5 mcg)	Yoxdur	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Vitamins Vitamin D3 (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Amino Acids İce Tea Lemon Flavour	toz	250 q	Essential amino acid blend (L-Leucine 20.0%, L-Lysine Hydrochloride 12.5%, L-Isoleucine 10.0%, L-Valine 10.0%, L-Phenylalanine 8.0%, L-Threonine 7.0%, L-Methionine 3.0%, L-Tryptophan 2.0%), L-Ascorbic acid – 36 mg, Pyridoxine Hydrochloride – 0.6 mg	Inulin, acidifiers (citric acid, L(+)-tartaric acid, malic acid), flavouring, sweeteners (acesulfame K, sucralose), food coloring (roasted BARLEY malt extract*), emulsifier (sunflower lecithin), Anti-Caking Agent (Silicon Dioxide)	Aminolabs Deutschland GmbH (for Tripoint GmbH)	Almaniya	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Amino Acids İce Tea Lemon Flavour (toz 250 q) adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Evalayt	Kapsul	1	Fish oil - 400 mg, Folic acid – 200 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) – 1.2 mg, Vitamin B2 (Riboflavin) – 1.5 mg, Vitamin B3 (as Nicotinamide) – 15 mg, Vitamin B5 (as Calcium D-pantothenate) – 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.9 mg, Vitamin B12 (Cyanocobalamin) – 3.5 mcg, Vitamin D3 (Cholecalciferol) – 5 mcg, Vitamin E (as dl-alpha tocopheryl acetate) – 13 mq. Biotin (as D-Biotin) – 60 mcg. Lutein – 10 mq. Iodine (as L-arginine -1000 mg; L-carnitine -900 mg; Glutathione -500 mg; Coenzyme Q10 -100 mg; Epimedium sagittatum root dry extract- 300 mg; Panax ginseng root dry extract- 350 mg; Lepidium meyenii root dry extract- 200 mg; Muira puama root dry extract - 200 mg; Ceratonia siliqua seed dry extract -200 mg; Zinc gluconate- 50 mg (equivalent to 7,0 elemental Zn); Sodium selenite-0,2 mg (equivalent to 0.091 mg elemental Se).Vitamin E (as D- alpha-tocopherol Soybean (Glycine max (L) Merr., maltodextrins) beans d.e.40% isoflavones - 95 mg, Chaste tree (Vitex agnus -castus L., maltodextrins) fruit d.e. 0.5% agnuside - 65 mg, Zinc gluconate (pure Zinc - 6.25 mg) - 44.65 mg, Red clover (Trifolium pretense L., maltodextrins) herb d.e. 8% isoflavones - 25 mg, Motherwort (Leonurus cardiaca L., maltodextrins) herb with flowers d.e. - 15 mg, Vitamin B3 (Niacin)(oure Vitamin B3 - 9 ma) - 9.45 mq. L-	Sunflower oil, Gelatin, Glycerin, Deionized water	Ulutan İlaç Kimya Sanayi ve Dış Tic. Ltd. Şti	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evalayt (Kapsul №30) adlı məhsul omega 3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Febulus	toz	30	Coenzyme Q10 -100 mg; Epimedium sagittatum root dry extract- 300 mg; Panax ginseng root dry extract- 350 mg; Lepidium meyenii root dry extract- 200 mg; Muira puama root dry extract - 200 mg; Ceratonia siliqua seed dry extract -200 mg; Zinc gluconate- 50 mg (equivalent to 7,0 elemental Zn); Sodium selenite-0,2 mg (equivalent to 0.091 mg elemental Se).Vitamin E (as D- alpha-tocopherol Soybean (Glycine max (L) Merr., maltodextrins) beans d.e.40% isoflavones - 95 mg, Chaste tree (Vitex agnus -castus L., maltodextrins) fruit d.e. 0.5% agnuside - 65 mg, Zinc gluconate (pure Zinc - 6.25 mg) - 44.65 mg, Red clover (Trifolium pretense L., maltodextrins) herb d.e. 8% isoflavones - 25 mg, Motherwort (Leonurus cardiaca L., maltodextrins) herb with flowers d.e. - 15 mg, Vitamin B3 (Niacin)(oure Vitamin B3 - 9 ma) - 9.45 mq. L-	cranberry concentrate, stevia dry extract, oligofructose	Saşera-Med MMC	Rusiya	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Febulus (saşe № 30 ) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırma vasitə kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Femitrop	Kapsul	4 x 15	Soybean (Glycine max (L) Merr., maltodextrins) beans d.e.40% isoflavones - 95 mg, Chaste tree (Vitex agnus -castus L., maltodextrins) fruit d.e. 0.5% agnuside - 65 mg, Zinc gluconate (pure Zinc - 6.25 mg) - 44.65 mg, Red clover (Trifolium pretense L., maltodextrins) herb d.e. 8% isoflavones - 25 mg, Motherwort (Leonurus cardiaca L., maltodextrins) herb with flowers d.e. - 15 mg, Vitamin B3 (Niacin)(oure Vitamin B3 - 9 ma) - 9.45 mq. L-	Food gelatin, Maltodextrins, Vegetable magnesium stearate, Silicon dioxide	Erbozeta S.p.A.	San-Marino	22.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FEMİTROP (kapsul, № 60) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərisinə görə dərman vasitəsi deyil.
Fernicil	Tablet	2 x 15	Iron gluconate (eq. to 26.86 mg elemental iron) – 235 mg, Folic acid – 350 mcg, Vitamin B12 – 4 mcg, Vitamin C - 60 mg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin pheur vegetable grade, medium chain triolcerides. oleic acid. ammonium	SIA "Primea"	Latviya	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicil (tablet №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
FerroLab	Şərbət	150 ml	Beetroot juice concentrate, contains 65% pectins - 800 mg, Ferrum (as Ferrum bisglycinate) - 10 mg, Vitamin C (as L-ascorbic acid) - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Vitamin B6 (Folic acid) - 300 mcg, Vitamin B12 (Cyanocobalamin) - 4.5 mcg	Xanthan gum, Sugar syrop, Sodium benzoate, Potassium sorbate, Citric acid, Purified water, Sorbitol	Fito Lab MMC	Azərbaycan	29.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FerroLab (şərbət, 150 ml) adlı məhsul qanyaranma prosesini yaxşılaşdırma vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Finkoles	Şərbət	120 ml	Fennel (Foeniculum vulgare) fruit liquid extract – 3.5 ml, Chamomile (Chamomilla recutita) flowers liquid extract – 1.5 ml	Sucrose, Sodium benzoate, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Finkoles (şərbət 120 ml) adlı məhsul uşaqlarda mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitin	örtüklü tablet	250 mq	Phytin - 250 mg	Wheat starch, Microcrystalline cellulose (E460), Lactose monohydrate, Talc (E553b), Magnesium stearate (E470b), Purified water, Opadry II white 33G28707 (Hypromellose E464, Titanium dioxide, Lactose monohydrate. Macroaol 3000 E1521.	SOPHARMA AD	Bolqarıstan	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitin (tablet, №40) adlı məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitness Catalyst Methylsulfonylmethane	Kapsul	90	Methylsulfonylmethane - 550.5 mg (Active Methylsulfonylmethane 550 mg)	Gelatin Capsule	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitness Catalyst Methylsulfonylmethane (Kapsul, № 90) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
FocuMax	Kapsul	2 x 15	Taurine - 300 mg, Vitamin C (Ascorbic acid) – 60 mg, Zinc (as Zinc oxide) – 10 mg, Vitamin E (as d-alfa tocopheryl acetate) – 5 mg, Lutein - 4 mg, Zeaxanthin - 1 mg, Vitamin A (as Retinol) – 0.8 mg	Gelatine capsule shell, Magnesium stearate, Inulin	Solepharm LTD	Latviya	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FocuMax (kapsul №30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folinorm	Tablet	2 x 20	Folic acid - 500 mcg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Sugar, Calcium Carbonate, Polyvinylpyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Allura Red	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folinorm (tablet, №40) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Foliyod	Tablet	1 x 30	Vitamin B9 (as Calcium L-Methylfolate) - 400 mcg, Iodine (as Potassium iodide 150 mcg) - 114.67 mcg, Vitamin B12 (Methylcobalamine) - 4.5 mcg	Microcrystalline Cellulose (E 460), Polyvinylpyrrolidone (E 1201), Silicon Dioxide, Magnesium Salts (E 470 b)	CosmoActive İlaç A.Ş.	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Foliyod (tablet, №30) adlı məhsul fol turşusu, yod və vitamin B12-nin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folzed	Kapsul	2x15	Folic acid - 400 mcg, Iodine (Potassium iodide - 260 mcg) - 200 mcg	Lactose monohydrate, Microcrystalline cellulose, Calcium stearate, Gelatin, Titanium dioxide, Bright blue FCF, Tartrazine	Bioterra MMC	Belarus	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folzed (kapsul №30) adlı məhsul fol turşusu və yodun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!□
Fondosed	Kapsul	1	Passiflora incarnata leaf extract - 150 mg, Melissa officinalis leaf extract - 100 mg, Valeriana officinalis root extract - 75 mg, Humulus lupulus flower extract - 50 mg, Magnesium citrate - 256 mg (eq.to 29 mg elemental Magnesium), Vitamin B6 (as Pyridoxine HCl) - 3 mg	Cellulose (E 460), Gelatin (Bovine gelatin), Magnesium stearate (E 470b)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinə əsasən Fondosed (kapsul,№30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Forever Active Pro-B / Forever Aktiv Pro-B	Kapsul	1	Zinc (as Zinc gluconate) - 2.5 mg, Bifidobacterium animalis ssp. lactis - 30 mg (5.2 billion CFU), Lactobacillus rhamnosus - 20 mg (1.15 billion), Lactobacillus reuteri - 10 mg (580 million CFU), Lactobacillus acidophilus - 8 mg (580 million CFU), Bifidobacterium longum - 5 mg (200 million CFU), Bifidobacterium bifidum - 5 mg (290 million CFU)	Hydrolysed corn dextrin, Fructooligosaccharides, Hydroxypropyl methylcellulose, Silicon dioxide, Magnesium stearate, Calcium carbonate	Biofarma S.p.A	İtaliya	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active Pro-B / Forever Aktiv Pro-B (kapsul, № 30) (Seriya nömrəsi: 0692, istehsal tarixi: 10.03.2022, son istifadə tarixi: 10.03.2024) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Aloe Berry Nectar	daxilə qəbul üçün gel	1000 ml	Stabilized Aloe vera gel - 90.3027 %, Natural Cranberry and apple juice concentrates 1.77%, Ascorbic acid 0.16%, Tocopherol 0.004%	Fructose, Natural Cranberry and apple juice concentrates, Ascorbic acid, Tocopherol, Sorbitol, Citric acid, Potassium sorbate, □ Sodium benzoate, Xanthan gum	Aloe Vera of America, Inc	ABŞ	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Berry Nectar (daxilə qəbul üçün gel, 1000 ml) (Seriya nömrəsi: 240122A, istehsal tarixi: 24.01.2022, son istifadə tarixi: 24.01.2026) adlı məhsul immuniteti möhkəmləndirmək üçün, vitaminlər, amin turşuları və fermentlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Vera gel	məhlul	1000 ml	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (gel,1000 ml) adlı məhsul (Seriya nömrəsi: 280222A, istehsal tarixi: 28.02.2022, son istifadə tarixi: 28.02.2026) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstehsalçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən məhsulun istehsal və son istifadə tarixlərində düzəliş edilmiş və rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilmişdir.□
Forever Freedom (Orange flavored Aloe Vera Juise / Forever Fridom( Portağal ətirli Aloe Vera şirəsi)	daxilə qəbul üçün gel	1000 ml	Stabilized Aloe Vera Gel - 220.7374 g, Glucosamine Sulfate - 3.1050 g, Chondroitin Sulfate - 2.9063 g, Methyl Sulfonyl Methane - 1.4904 g, Ascorbic Acid - 0.5216 g, Tocopherol - 0.0099 g	Sorbitol, Natural Orange Juice Extract, Fructose, Orange Flavor, Citric Acid, Potassium Sorbate, Sodium Benzoate	Aloe Vera of America, Inc	ABŞ	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Freedom (Orange flavored Aloe Vera Juise / Forever Fridom( Portağal ətirli Aloe Vera şirəsi) (daxilə qəbul üçün gell,1000 ml) adlı məhsul (Seriya nömrəsi: 050521 , istehsal tarixi: 05.05.2021, son istifadə tarixi: 05.05.2025 ) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Forever Garcinia Plus	Yumşaq kapsul	1	Garcinia cambogia fruit rind extract (Yielding 250 mg[-]Hydroxycitric Acid)- 500 mg, Chromium picolinate - 100 mcg.	Safflower oil, Beef gelatin, Deonized water, Glycerin, Medium Chain Triglycerides (MCT) oil, Beeswax, Soy lecithin, Carob extract.	Forever Nutraceutical, LLC	ABŞ	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Garcinia Plus(kapsul № 70) adlı məhsul məhsul (Seriya nömrəsi: 051021D , istehsal tarixi: 05.10.2021, son istifadə tarixi: 05.10.2025) çəkini tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Təqdim olunan nümunənin üzərində Azərbaycan dilində yazılar öz əksini tannamamışdır
Forever Lite Ultra Vanilla	toz	375 q	Soy Protein Isolate - 19,708.53 mg (Phosphorus 158 mg), Dicalcium Phosphate - 860 mg (Calcium 200 mg, Phosphorus 137 mg), Disodium Phosphate - 50 mg(Phosphorus 5 mg), Ascorbic acid - 39 mg (Vitamin C 30 mg), D-alpha-tocopheryl acetate - 27.83 mg (Vitamin E 11.025 mg), Biotin - 19.50 mg (Vitamin B7 150 mcg), Niacinamide - 12 mg (Vitamin B3 10 mg), Vitamin A palmitate - 10.4 mg (Vitamin A 1,1 mg), Zinc oxide - 7.5 mg (Zinc 6 mg), D-calcium pantothenate - 5.75 mg (Vitamin B5 4 mg), Potassium iodide - 5.25 mg (Iodine 52,5 mcg), Cholecalciferol - 1.68 mg (Vitamin D3 3 mcg), Pyridoxine hydrochloride - 1.38 mg (Vitamin B6 1 mg), Thiamine hydrochloride - 0.83 mg (Vitamin B1 0.6 mg), Riboflavin - 0.35 mg	Fructose, Fructooligosaccharides, Natural Vanilla Flavor, Guar Gum, Protease Blend (Aminotein), Safflower Oil, Soy Lecithin, Sucralose, Beta Carotene, Brewer's Yeast, Spirulina	Forever Nutraceutical, LLC	ABŞ	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Lite Ultra Vanilla (toz, 375 q) adlı məhsul protein, vitamin və mineralların əlavə mənbəyi kimi idmançılar üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fortiren	toz	1	D-mannose - 1500 mg, Punica granatum peel extract - 250 mg	Dextrose, Lemon flavor, Sucralose, Silicon dioxide, Sodim benzoate	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fortiren (toz, səşədə №14) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
GammaBrain	Kapsul	3x10	Gamma-aminobutyric acid (GABA) - 150 mg, Glutamine – 200 mg, Glycine – 100 mg, Riboflavin – 2 mg, Nicotinic acid – 15 mg, Pyridoxine hydrochloride - 1 mg, Cyanocobalamin – 1.2 mcg	Oligofructose, Stevia	Saşera-Med MMC	Rusiya	01.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GammaBrain (kapsul № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gepaduas	Tablet	2 x 15	Cynara scolymus leaf extract - 200 mg, L-Ornithine - 160 mg, Silybum marianum seed extract - 50.67 mg, Glutathione - 100 mcg, Alpha lipoic acid - 100 mcg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids, Silicon dioxide	Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gepaduas (tablet №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Glitoren	Kapsul	2x15	Beta D Glucan 70% (equiv to 105,04 mg Beta 1,3/1,6 D Glucan)- 150,05 mg; Zinc Sulfate Monohydrate (equiv to 5,17 mg elemental Zinc) -14,2 mg; Ascorbic Acid (Vitamin C)-120 mg; Echinacea Purpurea Extract-20,17 mg.	Maltodextrin,Magnesium Stearate, Capsula shell ( 100% Gelatin)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GLİTÖREN (kapsul,№ 30 ) adlı məhsul immun sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
GlukoVit	Tablet	2x15	Beta Glucan- 200 mg; Colostrum- 300 mg; Vitamin C(Ascorbic acid)- 120 mg; İnositol- 50 mg.	Lactose, Starch, PVP-K30, Magnesium stearate, Talcum, Primojel, Avicel 200, HPMC, PEG-6000, Talcum, pink impact Color.	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GlukoVit (tablet,№ 30 ) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gouri	inyeksiya üçün gel	1ml	Polycaprolactone-21%, Polyethylene glycol-0.5%, Sterile distilled water-78.5%	Ayrıca qeyd edilməmişdir.	Dexlevo İNC.	Cənubi Koreya	03.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Gouri , inyeksiya üçün gel, 1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Guarana Shots Orange	məhlul	25ml	Magnesium (as Magnesium citrate) – 150 mg, Caffeine( from Guarana/Paullinia cupata seed extract 2.4%)– 150 mg, Pantothenic acid (as Calcium-D-Pantothenate) – 6 mg, Vitamin B1 (as Thiamine mononitrate) – 1.1 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.4 mg	Citric acid, Flavouring agent, Potassium sorbate, Fructose, Purified water	Anona GmbH (for Tripoint GmbH)	Almaniya	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Guarana Shots Orange (məhlul 25 ml) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
GutenFer	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Ferrous pyrophosphate (Ferrous) - 8.5 mg, Prebiotic component Inulin - 10 mg	Glycerol, Corn starch, Sunflower lecithin, Carob extract, Potassium sorbate	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GutenFer (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul qanyaranma sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Healon EndoCoat	Oftalmoloji steril məhlul	0.85 ml	Sodium hyaluronate - 30.00mg, Sodium chloride - 5.00mg, Potassium chloride - 0.56mg, Calcium chloride - 0.36mg, Magnesium chloride - 0.22mg, Sodium acetate - 2.92mg, Sodium citrate - 1.28mg, Sodium phosphate dibasic - 0.42mg, Sodium phosphate monobasic - 0.06mg, Water for injection as required	Ayrı geyd edilməyib	Johnson & Johnson Surgical Vision, Inc.	ABŞ	29.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Healon EndoCoat, oftalmoloji steril məhlul, 0.85ml, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Heksaliv	Şərbət	50 ml	Silybum marianum seed lyophilized extract- 100 mg; Achillea millefolium herb dry extract- 60 mg; Calendula officinalis flower dry extract- 50 mg; Cichorium intybus root dry extract- 30 mg; Cassia angustifolia leaf dry extract- 20 mg; Terminalia chebula fruit dry extract-0,5 mg.	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEKSALİV (şərbət, 50 ml ) adlı məhsul həzmi yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hemobest	Tablet	1	Iron fumarate - 125 mg (Iron 40 mg), Folic acid - 300 mcg, Cyanocobalamin - 3 mcg, Ascorbic acid - 80 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemobest (tablet, №30) adlı məhsul dəmir, vitamin B12 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hemofol	Tablet	1	Iron gluconate (eq. to 20 mg iron) - 235 mg, Folic acid - 350 mcg, Vitamin B12 (Cyanocobalamin) - 4 mcg, Vitamin C (Ascorbic acid) - 60 mg	Sorbitol, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemofol (tablet, №30) adlı məhsul dəmir, fol turşusu və Vitamin B12-nin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hemojekt	Tablet	1	Iron gluconate (19 mg elemental Fe) – 159 mg, Folic acid – 200 mcg, Vitamin C (as ascorbic acid) - 30 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg	Sorbitol, Magnesium stearate.	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemojekt (tablet, №30) adlı məhsul dəmir, vitamin B12 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepalit	Şərbət	250 ml № 1	Rosa canina fruit liquid extract – 4,4 ml; Silybum marianum seed liquid extract – 1 ml; Helichrysum arenarium flower liquid extract – 0,5 ml; Achillea millefolium herb liquid extract – 0,5 ml.	Sucrose, Apple cider vinegar, Orange juice concentrated, Citric acid, Purified water.	"Bəyaz Flora" MMC	Azərbaycan	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepalit(şərbət, 250 ml) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepasept	Tablet	3 x 10	Artichoke (Cynara scolymus) leaves powder - 200 mg, Silybum marianum standardized to 80% silymarin dry seed extract - 175 mg, Alpha lipoic acid - 50 mg, Inositol - 40 mg, Choline bitartrate - 100 mg, Turmeric (Curcuma longa) root extract - 50 mg, Dandelion (Taraxacum officinale) root extract - 40 mg	Sorbitol / E420, Magnesium Stearate / E470b	Honor İlaç Sənayi ve Ticaret Limited Şirket	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepasept (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hersoq	Şərbət	100 ml	Foeniculum vulgare fruit liquid extract – 3,5 ml, Chamomilla recutita flowers liquid extract – 1,5 ml	Sucrose, Sodium benzoate, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hersoq (şərbət, 100 ml) adlı məhsul uşaqlarda mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hondrolex Extra	Tablet	4x15	Glucosamine hydrochloride – 400 mg, Methylsulfonylmethane (MSM) – 320 mg, Chondroitin sodium sulfate – 200 mg, Collagen hydrolysate – 90 mg, Salix alba bark extract, standardized to 15% of salicin – 20 mg, Boswellia carterii bark extract standardized to 60% of boswellic acid – 15 mg, Bioflavonoids from Citrus aurantium standardized to 50% of hesperidin – 10 mg, Zingiber officinale rhizome extract standardized to 50 % of hesperidin (DER 4:1) - 10 mg, S-adenosylmethionine. – 5 mg. Sodium hialuronate – 5 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids, Hydroxypropyl methylcellulose, Magnesium phosphate (E 343), Polydextrose (E 1200), Polyethylene glycol (E 1521), Stearic acid (E 570).	Biofaktor Sp.zo.o	Polşa	28.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hondrolex Extra (tablet, № 60) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hyamax Hyavital	inyeksiya üçün gel	2x2.0 ml	Hyaluronic acid sodium salt (H-HA) - 32 mg/ml, Hyaluronic acid sodium salt (L-HA) - 32 mg/ml	Ayrı geyd edilməyib	Laboratories Hyamed SA	İsveçrə	27.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hyamax Hyavital, inyeksiya üçün gel, 2.0ml, əvvəlcədən doldurulmuş şprisdə N2, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hyamax Skin booster	inyeksiya üçün gel	2x1.0 ml	Hyaluronic acid - 20mg/ml, Sodium phosphate monobasic dihydrate - 0.03mg/ml, Disodium hydrogen phosphate dihydrate - 0.14mg/ml, Sodium chloride - 9mg/ml, Water for injection q.s. 1ml	Ayrı geyd edilməyib	Laboratories Hyamed SA	İsveçrə	27.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hyamax Skin booster, inyeksiya üçün gel, 1.0ml, əvvəlcədən doldurulmuş şprisdə N2, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İana 0.4% HA	Göz damcısı	10ml	Sodium hyaluronate - 0.420 g	Distilled water of Ginkgo biloba - 10.000g, Distilled water of Fennel - 10.000g, Distilled water of Bilberry - 10.000g, Distilled water of Centella Asiatica - 10.000g, Boric acid - 0.600g.	COC Farmaceutici s.r.l	İtaliya	29.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "İana 0.4% HA, göz damcısı, 10ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul quru göz sindromu, qızartılı göz sindromu, yorğun göz sindromu zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmmuna Formula	Kapsul	1	Bifidobacterium bifidum – 1 x 10 <sup>9</sup> CFU, Lactobacillus acidophilus – 1 x 10 <sup>9</sup> CFU, Black elderberry (Sambucus nigra) fruit extract – 100 mg, Propolis – 100 mg, Beta glucan – 100 mg, Vitamin C (Ascorbic acid) – 80 mg, Colostrum – 50 mg	Maltodextrine, Silicon dioxide, Magnesium stearate, Gelatine capsul, Red iron oxide	Greenland İlaç Gıda Takviyələri ve Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuna Formula (kapsul №20) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
İmuvir	Şərbət	150 ml	Beta-Glucan 1.3/1.6 - 120 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Zinc sulfate - 20 mg, Selenium (Sodium selenite - 0.023 mg) - 10 mcg, L-Arginine - 100 mg	Glycerol, Sugar, Orange flavor, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Deionized water	Aktiv Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmuvir (şərbət, 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərəfimizdən verilmiş əvvəlki rəydə köməkçi maddələr bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Jointcare	Tablet	3x10	Glucosamine sulfate - 1000 mg, Chondroitin Sulphate - 800 mg, Methylsulfonylmethane - 750 mg, Zinc - 20 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Pharma Standart İlaç Medikal Koz. Gıda. San. Tic. Limited Şirkəti	Türkiyə	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Jointcare (tablet, № 30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd 1: "İstifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq göstərilir. □ Qeyd 2: Tərəfimizdən verilmiş əvvəlki rəydə məhsulun tərkibi bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Kalsimed	Tablet	№ 1 (içərisində № 60 tablet)	Calcium Citrate (equiv to 289,44 mg elemental Calcium) - 1200 mg; Menaquinone-7 (MK-7) 1% (equiv to 50 mcg Vitamin K2) - 5 mg; Cholecalciferol (equiv to 600 IU/15 mcg Vitamin D3) - 6 mg; Dicalcium Phosphate DC - 113 mg.	Dicalcium phosphate DC, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsimed (tablet № 60) adlı məhsul kalsium mineralı və D3 ilə K2 vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ tərkibli BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstehsal və son istifadə tarixləri məhsulun üzərində rəyə uyğun olaraq göstərilir, təqdim olunmuş analiz sertifikatına əsasən.
Kalsimel	Şərbət	150 ml	Calcium citrate (eq. to 300 mg of pure Calcium) - 3735 mg, Magnesium hydroxide (eq. to 150 mg pure Magnesium) - 360 mg, Zinc gluconate (eq. to 6 mg of pure Zinc) - 41.8 mg, Vitamin D3 (Cholecalciferol) - 400 IU	Sodium benzoate, Potassium sorbate, Banana flavour, Citric acid, Sorbitol, Purified water, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsimel (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Karbin	Kapsul	3 x 10	L-Carnitine-L-tartrate - 500 mg, Quercetine - 150 mg, Coenzyme Q10 - 60 mg	Magnesium Stearate, Microcrystalline Cellulose, Colloidal silicon dioxide, Gelatin	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karbin (kapsul, №30) adlı məhsul orqanizmin əsas metabolizm proseslərini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kardiomix Forte	Tablet	50	Valeriana officinalis root extract - 50 mg, Crataegus monogyna fruit extract - 25 mg, Leonurus cardiaca herb extract - 25 mg, Resveratrol - 50 mg, L-arginine - 25 mg	Microcrystalline cellulose, Magnesium stearate, Maltodextrin	Aktiv Farma Kimya Tic.Ltd.	Türkiyə	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kardiomix Forte (tablet, № 50) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
KardioTemp	Kapsul	2 x 15	L-Arginine hydrochloride-200 mg, Inosine- 150 mg, Sodium bicarbonate - 85 mg ( eqv.to 23 mg Sodium ), Potassium chloride - 55 mg ( eqv to 28,5 mg Potassium).	Gelatin (capsule shell), Fatty acid magnesium salts (as Magnesium stearate)	Solepharm LTD	Latviya	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KardioTempolub (kapsul № 30) adlı məhsul ürək fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: tərkib rəyə uyğun olaraq göstərilir.
Karinor	Kapsul	3x10	L-Carnitine-L-tartrate - 500 mg, Quercetine - 150 mg, Coenzyme Q10 - 60 mg	Magnesium Stearate, Microcrystalline Cellulose, Colloidal silicon dioxide, Gelatin	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karinor (kapsul №30) adlı məhsul immün sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Keptabiom	Çeynəmə tablet	2 x 30	Cicory inulin- 376 mg; Acacia gum fiber- 95, 50 mg; Bifido bacterium longum - 1 mg(0,05 x 10 <sup>9</sup> CFU); Lactobacillus acidophilus- 1 mg(0,15 x 10 <sup>9</sup> CFU); Lactobacillus rhamnosus - 1 mg(0,25x 10 <sup>9</sup> CFU). Streptococcus thermophilus - 1 mg(0,2x 10 <sup>9</sup> CFU).	Vegetable magnesium stearate, Apricot flavour, Silicon dioxide, Peach flavour	Domus Naturae	Litva	01.08.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Keptabiom (çeynəmə tablet, №60) adlı məhsul bağırsağ mikroflorasının müxtəlif mənşəli pozuntuları zamanı tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-in tələblərinə əsasən məhsulun tərkibində Acacia L. cinsinə aid bitkidən hazırlanmış təsiredici ingredient BFMQƏ-nin hazırlanmasında istifadə oluna bilməz (bax əlavə. 2). □ Qeyd: Təqdim olunan nümunənin üzərinə "KEPTALİVA Complex" məhsuluna aid stiker yapışdırılmışdır və məhsulun buraxılış forması məhz "çeynəmə tablet" olması haqqında məlumat göstərilməmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Keptaimmune	Kapsul	4 x 15	Cats Claw (Uncaria tomentosa ) inner bark extract - 90 mg	Maltodextrin, Magnesium stearate, Silicon dioxide	Domus Naturae	Litva	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Keptaimmune (kapsul № 60) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
KEPTALİVA Complex	Kapsul	2x30			Domus Naturae	Litva	29.07.2022	Xitam verilən müraciətlər	"Medisan MMC" şirkətinin 06.06.2022 il tarixli 75 sayılı məktubuna cavab olaraq bildiririk ki, Litvanın "Domus Naturae" şirkətinin istehsalı olan Keptaliva complex (kapsul, № 60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. □ Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, kapsulun tərkibinin orta çəkisi (0.59966 q) NS-ə əsasən(0.700 q) uyğun deyildir. □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Krimberq	Şərbət	150 ml	L-carnitine - 500 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride 6.06 mg) - 4.97 mg, Zinc (as Zinc sulfate 29.63 mg) - 10.8 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Orange flavor, Glycerin, Sucralose, Xanthan gum, Beta carotene	Aktiv Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KrimBerq (şərbət, 150 ml) adlı məhsul orqanizmdə gedən vacib metabolik prosesləri yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd : Zinc inqredientinin məhsula daxil olma forması rəyə uyğun olaraq göstərilsin, istehsalçının təqdim etdiyi tərkib haqqında sənədə əsasən.
KrimBerq Forte	Kapsul	3 x 10	L-carnitine tartarate - 500 mg, Ascorbic acid (Vitamin C) -100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 4.97 mg, Zinc (as Zinc sulphate monohydrate) – 10.8 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin Capsule	Aktiv Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KrimBerq Forte (kapsul №30) adlı məhsul orqanizmdə gedən vacib metabolik prosesləri yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Krosh	Şərbət	100 ml	L-carnitine tartrate - 1.2 g, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.01 g, Vitamin B2 - 0.01 g, Vitamin B3 - 0.11 g, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.012 g, Vitamin B12 - 0.014 mg, Biotin - 0.15 mg	Sugar, Sodium benzoate, Quince juice	UAB "Contract Pharma Solutions"	Litva	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krosh (şərbət, 100 ml) adlı məhsul B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Laksoren	Kapsul	2x15	Senna (Cassia angustifolia, maltodextrins) leaves d.e. 7% Sennosides - 100 mg, Frangula (Rhamnus frangula L. maltodextrins) bark d.e. 8% Glucofrangulin - 100 mg, Aloe (Aloe vera L. maltodextrins) dried juice d.e. 10% Barbaloin – 50 mg, Fennel (Foeniculum vulgare Mill. maltodextrins) fruit d.e. 1% essential Oil - 25 mg, Mallow (Malva sylvestris L. maltodextrins) leaves d.e. 30% Polysaccharides - 25 mg, Glycine - 10 mg, Vitamin B12 - 1.02 mcg (pure Vitamin B12 content 1.00 mcg)	Food gelatin (shell), Magnesium oxide, Magnesium salts of fatty acids, Silicon dioxide, Microcrystalline cellulose	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l üçün)	San-Marino	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laksoren (kapsul № 30)(Seriya:V205, istehsal tarixi: 01.05.2022, son istifadə tarixi: 01.05.2025) adlı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Laspina	Daxilə qəbul üçün məhlul	100 ml	Lespedaza (Lespedeza capitata Michx.) herb f.e - 750 mg, Star anise ((Illicium verum Hook. F.) seeds d.e. - 5 mg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Apple aroma, Sucralose, Water	DDL Medikal İlaç İthalat və İhracat Ltd. Şti.	Türkiyə	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nefroles (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
L-Carnitine Peach	məhlul	25 ml	L-Carnitine – 1800 mg	Citric acid, Flavouring agent, Potassium sorbate, Acesulfame K, Sucralose, Purified water	Anona GmbH (for Tripoint GmbH)	Almaniya	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Carnitine Peach (məhlul 25 ml) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
L-Glutamine Powder	toz	500 q	100% L-Glutamine – 5000 mg	yoxdur	Aminolabs Deutschland GmbH (for Tripoint GmbH)	Almaniya	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Glutamine Powder (toz, 500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
LifeActive Multikids	Daxilə qəbul üçün məhlul	150 ml	L- Arginin – 250 mg, Vitamin C (Ascorbic acid) – 70 mg, Zinc (as Zinc gluconate 34.85 mg) – 5 mg, Phosphatidyserine – 10 mg, Vitamin B3 (as Nicotinamide) – 10 mg NE, Vitamin B5 (Calcium d-pantothenate) – 4 mg, Manganese (as Manganese sulfate 2.336 mg) – 0.85 mg, Vitamin E (as DL-alfa -Tocopheryl acetate 0.95 mg alfa-TE) – 2.065 mg, Vitamin B1 (as Thiamine mononitrate) – 1.338 mg, Vitamin D (as Cholecalciferol) – 10 mcg, Vitamin B2 (as Riboflavin 5'-phosphate sodium) - 0.9 mg, Vitamin B6 (as Pyridoxine HCl) – 0.61 mg, Chromium (as Chromium picolinate 48.2 mg) – 60 mcg, Vitamin B9 (as Calcium L methylfolate) – 150 mcg, Selenium (as Sodium selenite 110 mcg) – 50 mcg. İndiride (as Potassium indiride 92 mcg) –	Sorbitol, Glycerol, Polysorbate 80, Tutti frutti aroma, Sucralose, Xanthan gum, Potassium sorbate, Deionized water	CosmoActive İlaç A.Ş.	Türkiyə	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LifeActive Multikids (məhlul 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: tərkib hissədə müvafiq düzəliş edilərək rəy nömrəsi və rəy tarixi eyni qalmaqla rəy dəyişdirilir.
Limber	Tablet	2x15	Beta glucan(from Avena sativus(70%) and Ganoderma lingzhi(30%)-150 mg; Vitamin C(Acidum ascorbinicum)- 120 mg; Vitamin E( as D-alpha-Tocopheryl acetate)- 50 mg; Sodium selenite- 0,15 mg	Microcrystalline cellulose, Maltodextrine, Hydroxypropyl methylcellulose, Zinc oxide, Magnesium stearate, Silicon dioxide	Greenland İlaç Gıda Takviyələri və Kozmatik San. Tic. Ltd. Şti.	Türkiyə	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Limber (tablet,Nº 30 ) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:1)Tərkib rəyə uyğun olaraq göstərilsin, istehsalçının tərkib haqqında sənədə əsasən. □
Limber Kids	Daxilə qəbul üçün məhlul	150 ml	Beta glucan(from Avena sativus(70%) and Ganoderma lingzhi(30%)-125 mg; Vitamin C(Acidum ascorbinicum)- 90 mg; Vitamin E( as D-alpha-Tocopheryl acetate)- 35 mg; Sodium selenite- 0,125 mg	Deonized water, Sorbitol,Glycerin, Xanthan Gum, Ananas comosus flavour, Citrus Limon Flavour, Sodium benzoate, Potassium sorbate,Acidum citricum	Greenland İlaç Gıda Takviyələri və Kozmatik San. Tic. Ltd. Şti.	Türkiyə	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Limber kids(daxilə qəbul üçün məhlul, 150 ml ) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun buraxılış forması- uyğun olaraq göstərilsin("daxilə qəbul üçün məhlul rəyə" ). Belə ki, məhsulun tərkibinin 94,458 % su təşkil edir
Lipiscor	Kapsul	Nº 1(içərisində Nº 120 kapsul)	Fish oil concentrate- 1000 mg(there of EPA- 300 mg; DHA-200 mg)	Capsula shell: bovine gelatin, glycerol, water	Sanum-Kehlbeck GmbH & Co KG	Almaniya	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipiscor(kapsul, Nº 120) adlı məhsul omega -3 kompleksinə daxil olan yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏolub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"İstifadə qaydaları və doza" bəndi rəyə uyğun olaraq göstərilsin.
Lipo 6 Black	Kapsul	60	Caffeine Anhydrous - 175 mg, N-Acetyl-L-Tyrosine - 118 mg, Paullinia cupana (Guarana) seeds dry extract (1:10) - 100 mg, Citrus aurantium standardised fruits dry extract (std. for ≤40% bioflavonoids) - 10 mg, Capsicum (Capsicum annuum) fruit dry extract 8:1 - 5 mg, Piper Nigrum fruits dry extract (as Bioperine®) - 5 mg, Chromium (as Chromium Picolinate) - 100 mcg	Glycerin, Hydroxypropylmethylcellulose, Chlorophyllin, Purified Water	HVL LLC DBA AquaCap (for Nutrex Research, Inc.)	ABŞ	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lipo 6 Black (kapsul Nº60) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lipoglin	Tablet	3x10			Greenland İlaç Gıda Takviyələri və Kozmatik San.	Türkiyə	03.08.2022	Xitam verilən müraciətlər	
Litolizin	Tablet	2 x 30	Centaurium erythraea herb dry extract- 18 mg, Levisticum officinale root dry extract - 18 mg, Rosmarinus officinale leaf dry extract - 18 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Universe Pharma İlaç Sənayi və Ticaret LTD. ŞTİ	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Litolizin (tablet,Nº 60 ) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorak-A Echinacea Honey Propolis / Exinaseya Bal Propolis	Sorma Pastil	2x12	Echinacea purpurea dry extract - 25 mg, Honey - 25 mg, Propolis - 3.8 mg	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Menthol, Curcumin, Gum arabica	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorak-A Echinacea Honey Propolis / Exinaseya Bal Propolis (Sorma Pastil Nº24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorak-A Eucalyptus Mint Salvia / Evkalipt Nanə Adaçayı	Sorma Pastil	2x12	Eucalyptus oil (Eucalyptus globulus aetheroleum) - 50 mg, Peppermint oil (Mentha piperita atheroleum) – 0.05 ml, Menthol – 1.8 mg, Salvia officinalis folium liquid extract – 0.2 ml	Sugar, Sorbitol, Maltose, Citric Acid, Brilliant blue (Colorant), Menthol Flavour, Arabic Gum	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorak-A Eucalyptus Mint Salvia / Evkalipt Nanə Adaçayı(sorma Pastil Nº24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorak-A Licorice Vitamin C Zinc / Biyan Vitamin C Sink	Sorma Pastil	2x12	Glycyrrhiza glabra roots soft extract - 31 mg, Vitamin C - 22 mg, Zinc gluconate - 44 mg (elemental Zinc 6.3 mg)	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Beta-carotene, Black carrot extract, Gum arabic	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorak-A Licorice Vitamin C Zinc / Biyan Vitamin C Sink(pastil, Nº24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Magnesium Liquid Peach	məhlul	25 ml	Magnesium (as Magnesium citrate) – 250 mg	Fructose, Flavouring agent, Lactic acid, Potassium sorbate, Sodium cyclamate, Acesulfame K, Sodium saccharin, Purified water	Anona GmbH (for Tripoint GmbH)	Almaniya	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnesium Liquid Peach (məhlul 25 ml) adlı məhsul İdmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Manilux	Kapsul	2x15	Valeriana (Valeriana officinalis) root dry extract- 100 mg; Ginger (Zingiber officinale) rhizome dry extract- 50 mg; Magnesium lactate – 100 mg; Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg.	Lactose, Starch, Magnesium stearate, Talcum, Gelatin(capsula shell)	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MANİLUX (kapsul,Nº 30 ) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Marsamel	Şərbət	150 ml	Beta-glucan - 100 mg, Vitamin C (as L-Ascorbic acid) - 100 mg, Vitamin A (as Retinol palmitate) - 900 IU, Vitamin D (as Cholecalciferol) - 200 IU, Vitamin E (as Tocopherol acetate) - 10 IU, Selenium (as Sodium selenite) - 25 mcg, Zinc sulphate - 5 mg	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerine, Citric acid, Xanthan gum, Orange juice, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Marsamel (şərbət, 150 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mass İnfusion Chocolate	toz	5.45kq	Maltodextrin - 180 g, Protein Blend (Whey Protein Concentrate, Hydrolyzed Whey Protein, Micellar Casein) - 50 g, Calcium - 513 mg, Iron - 5 mg, Potassium - 1328 mg	Cocoa processed with alkali, Natural and Artificial Flavors, , Quinoa Powder, Waxy Maize Starch, Sweet Potato Starch, Coconut Creamer (Coconut Oil, Soluble Corn Fiber, Sodium Caseinate, Sunflower Lecithin and Silicon Dioxide). Corn Fiber. Gum Blend	Milk Specialties - Global (for Nutrex Research, İnc.)	ABŞ	26.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mass İnfusion Chocolate (paketdə, toz, 5.45kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Masto-End	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Rubus fruits (Rubus idaeusL.) concentrated glyceric ex. E/D: 4/1 - 768 mg, White willow bark (Salix alba L.) concentrated glyceric ex. E/D: 4/1 - 720 mg, Chaste tree fruits (Vitex agnus-castus L.) concentrated glyceric ex. E/D: 4/1 - 540 mg, Feverfew aerial parts (Tanacetum parthenium (L.) Sch. Bip.) concentrated glyceric ex. E/D: 4/1 - 540 mg, Sage leaves (Salvia officinalis L.) d.e. E/D 1:4 - 540 mg, Angelica sinensis root (Angelica sinensis Diels) concentrated glyceric ex. E/D: 4/1 - 444 mg, California poppy (Eschscholtzia californica Cham) aerial parts concentrated glyceric ex. E/D: 4/1 -	Glucose syrup, Sucrester, Aroma, Citric acid, Potassium sorbate, Sodium benzoate, Water	Gricar Chemical S.R.L.	İtaliya	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Masto- end(daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul mastopatiya, menstruasiya önu sindrom, menstrual tsiklin pozulması və miomalar zamanı tövsiyə olunan BFMQƏ. olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MaxHep	Kapsul	6 x 10	L-ornithine L-aspartate - 250 mg, Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 100 mg	Natural gelatin, Corn starch	Sunmed İlaç Kozmetik və Gida Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	28.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MaxHep (kapsul № 60) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Maxi Tonica	Tablet	3x10	Folic Acid - 500 mcg, Biotin -150 mcg, Copper (as Copper (II) sulfate anhydrous - 1000 mcg, Iodine (as Potassium Iodide) -140 mcg, Iron (as Iron (II) sulfate) - 17 mg, Calcium (as Calcium carbonate) - 100 mg, Magnesium (as Magnesium carbonate) -150 mg, Selenium (as Sodium selenite) - 30 mcg, Natural Mixed Carotenoids - 2 mg, Zinc (as Zinc oxide) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5(as Sodium D-pantothenate) - 6 mg Vitamin B6 (as Pvradoxine Hydrochloride) - 6 mg. Vitamin B12 (as Cvanocobalamin) - Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (Folic acid) - 160 mcg, Vitamin B12 (as Cvanocobalamin) - 2 mcg. Vitamin A (as Retinol acetate) - 266 mcg. Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg. Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg. Vitamin B12 (as	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum Arabic, Magnesium stearate	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxi Tonica (Tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maxi Tonica Baby	Şərbət	150 ml	Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (Folic acid) - 160 mcg, Vitamin B12 (as Cvanocobalamin) - 2 mcg. Vitamin A (as Retinol acetate) - 266 mcg. Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg. Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg. Vitamin B12 (as	Glycerol, Tween 80, Xanthan gum, Citric acid, Sodium saccharine, Potasium sorbate, Purified water	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxi Tonica Baby (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MaxiVita	Tablet	3x10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg. Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg. Vitamin B12 (as	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MaxiVita (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mediocross® H (hypotonic, without Dextran)	hipotonik göz damcısı	1.5ml	Riboflavin (Vitamin B2) ≥ 0.1%	Sodium chloride, water for injection	Medio-Haus Medizinprodukte GmbH	Almaniya	29.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mediocross® H (hypotonic, without Dextran), 1.5ml, hipotonik göz damcısı, əvvəlcədən doldurulmuş şprisdə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Mefolic	Kapsul	2x15	L-methylfolate - 400 mcg, Vitamine B6 (as Pyridoxine Hydrochloride) - 1.3 mg, Vitamin B12 (as Cyanocobalamin) - 0.5 mcg	Soybean oil (refined), Beeswax white, Gelatin, Water, İron oxide	Capsugel SAS	Fransa	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mefolic (kapsul, №30) (Seriya:2001292, istehsal tarixi:19.02.2022, son istifadə tarixi:19.02.2024) adlı məhsul folat, B6 və B12 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi	
Melakid	Daxilə qəbul üçün məhlul-damcı	30ml	Passionflower (Passiflora incarnata) herb with flowers dry extract - 25 mg, Linden (Tilia platyphyllos) flowers dry extract - 25 mg, Chamomile (Matricaria chamomilla) flowers dry extract - 25 mg, California poppy (Eschscholzia californica) herb dry extract - 25 mg, Fennel (Foeniculum vulgare) fruits essential oil - 10 mg, Magnesium (from Magnesium oxide) - 22.5 mg, Melatonin - 1 mg	Water, Vegetal glycerin, Potassium sorbate, Xanthan gum, Flavor	ValueMed Pharma S.R.L	San-Marino	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MELAKİD (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Melilora	Kapsul	2x15	Phosphatidylserine – 150 mg, Choline bitartrate( Tartaric acid)- 150 mg; Vitamin B8(Inositol)- 50 mg; Ginkgo biloba leaf dry extract- 80 mg.	Lactose, Starch, Magnesium stearate, Talcum, Gelatin(capsula shell)	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melilora (kapsul,№ 30 ) adlı məhsul MSS, xüsusən də beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Melindol	Kapsul	60		Indole-3-carbinol - 300 mg	Magnesium Stearate, Microcrystalline Cellulose	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melindol (kapsul, № 60) adlı məhsul qadın sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Merdecalin 7 C10 F18 Purified Perfluorodecalin	Oftalmoloji steril məhlul	7ml		perfluorodecalin 95-100%	Ayrı qeyd edilməyib	MERAN TIP URÜNLERİ TEKNOLOJİ SAN, TİC, LTD. ŞTİ	Türkiyə	29.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Merdecalin 7 C10 F18 Purified Perfluorodecalin, oftalmoloji steril məhlul, 7ml, şüşə flakonda, 10ml şpris iynə ilə və 1ədəd iynə, karton qutu qablaşmada" adlı məhsul oftalmoloji əməliyyatlar zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Metavit	Tablet	3 x 10	Folic acid - 400 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Beta carotene - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metavit (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Mifill Hydro Shine	inyeksiya üçün gel	3.0ml x 3	Water - 0.91ml, Sodium Hyaluronate - 20mg/ml, Mannitol - 1mg/ml, Sodium chloride - 5.6mg/ml, Sodium phosphate dibasic dihydrate - 0.68mg/ml, Sodium phosphate monobasic dihydrate - 0.79mg/ml	Ayrı qeyd edilməyib	Beautiful Korea	Cənubi Koreya	16.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mifill Hydro Shine, inyeksiya üçün gel, 3.0ml, əvvəlcədən doldurulmuş şprisdə №3, karton qutu qablaşmada" adlı məhsul kosmetologiyada üz dərisinə qulluq üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.	
Migralife	Kapsul	2 x 15		Magnesium oxide (eq. to 150 mg Magnesium) - 250 mg, Tanacetum parthenium herb extract - 200 mg, Vitamin B2 (Riboflavin) - 6 mg	Natural gelatin, Cornstarch	Delta Labs MMC	Azərbaycan	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Migralife (kapsul, №30) adlı məhsul miqren ağrıları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mulinex	Tablet	3x10	Calcium (as Calcium carbonate) – 50.06 mg, Magnesium (as Trimagnesium citrate) - 20 mg, Magnesium (as Magnesium oxide) – 60.35 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Ferrous (as Ferrous fumarate (II)) – 19.73 mg, Vitamin B3 (as Nicotinamide) - 19 mg, Vitamin E (as Alpha tocopherol acetate) – 3.45 mg, Vitamin B5 (as Calcium pantothenate) – 9.21 mg, Zinc (as Zinc sulphate monohydrate) – 2.74 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.14 mg, Vitamin B2 (as Riboflavin) - 1.8 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.26 mg, Vitamin A (as Retinyl palmitate) – 3600 IU, Copper (as Copper (II) sulfate) – 1 mg, Manganese (as	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mulinex (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.	
Mulinex	Tablet	3x10	Calcium (as Calcium carbonate)-125.014 mg, Magnesium (as Trimagnesium citrate)-125 mg, Magnesium (as Magnesium oxide)-100.076 mg, Vitamin C (Ascorbic acid)-100 mg, Ferrous (as Ferrous fumarate (II))-60.0259 mg, Vitamin B3 (as Nicotinamide)-19 mg, Vitamin E (as Alpha tocopherol acetate)-15 mg, Vitamin B5 (as Calcium pantothenate)-10 mg, Zinc (as Zinc sulphate monohydrate)-7.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride)-2.6 mg, Vitamin B2 (as Riboflavin)-1.8 mg, Vitamin B1 (as Thiamine hydrochloride)-1.6 mg, Vitamin A (as Retinyl palmitate)-1.98 mg, Copper (as Copper (II) sulfate)-2.51 mg, Manganese (as Manganese sulfate)-2.74 mg, Vitamin B9 (Folic acid)-0.8 mg, Vitamin B7 (Biotin)-0.2 mg, Vitamin D3 (Cholecalciferol)-12.5 mcg, Vitamin B12 (Cyanocobalamin)-0.004 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	02.08.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən "Mulinex, tablet №30" adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. ☐ Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr" in tələblərinə əsasən məhsulun tərkibində təsiredici inqredient olan Dəmir (Ferrous) dozası (60.025 mq) gündəlik istehlakın yuxarı yol verilən həddini aşır (Qadınlar üçün 40 mq, kişilər üçün 20 mq-dan çox olmamalıdır). Bundan başqa, məhsulun tərkibində olan fol turşusunun miqdarı 800 mq-qdır ki, qeyd edilən doza yalnız hamilələr üçün tövsiyə olunur. Həmçinin, istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd edilən tərkib bir-biri ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, bəzi inqredientlərin daxilolma formasının mənsəyi (Iodine (Laminariales ad North Atlantic Algarum)) məlum deyildir. Bitki tərkibli inqredientlərin bir çoxunun elmi adı, xammalı və növü qeyd olunmamışdır. "Rubus subgen" bitkisinin BFMQƏ kimi istifadəsinə dair məlumatla rast gəlinməyib. ☐	

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Mulisan	toz	20	Echinacea purpurea herb dry extract - 300 mg, Ascorbic acid - 50 mg, Zingiber officinalis rhizome dry extract - 30 mg, Propolis extract - 30 mg, Zinc (as Zinc sulfate) - 10 mg, Beta glucan - 25 mg, Selenium (as Sodium selenite) - 0,046 mg	Maltodextrin, Sodium bicarbonate, Citric acid, Lemon flavor, Sucralose, Silicon dioxide	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mulisan (toz, saşe № 20) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin for men	Tablet	2 x 30	Vitamin A (as Retinol acetate) – 500 mcg, Vitamin B1 (as Thiamine mononitrate) – 0.9 mg, Vitamin B2 (as Riboflavin) – 1.05 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.5 mg, Vitamin B12 (as Cyanocobalamin) – 1.5 mcg, Folic acid – 150 mcg, Vitamin B3 (Niacinamide) – 9 mg, Vitamin B5 (as Calcium D-pantothenate) – 3 mg, Biotin (as D-biotin) – 75 mcg, Vitamin C (as L-Ascorbic acid) – 45 mg, Vitamin D3 (as Cholecalciferol) – 2.5 mcg, Vitamin E (as D-alpha-tocopheryl hydrogen succinate) – 7.5 mg, Calcium (as Calcium carbonate) – 200 mg, Magnesium (as Magnesium oxid) – 125 mg, Zinc (as Zinc gluconate) – 11.3 mg, Copper (as Copper gluconate) – 1 mg, Iodine (as Potassium iodine) – 75 mcg, Mangan (as Mangan Vitamin A (as Retinol acetate) – 400 mcg, Vitamin B1 (as Thiamine mononitrate) – 1.12 mg, Vitamin B2 (as Riboflavin) – 1.3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.5 mg, Vitamin B12 (as Cyanocobalamin) – 4.5 mcg, Folic acid – 200 mcg, Vitamin B3 (Niacinamide) – 9 mg, Vitamin B5 (as Calcium D-pantothenate) – 3 mg, Biotin (as D-biotin) – 75 mcg, Vitamin C (as Ascorbic acid) – 30 mg, Vitamin D3 (as Cholecalciferol) – 5 mcg, Vitamin E (as D-alpha-tocopheryl hydrogen succinate) – 5 mg, Vitamin K1 (as Phytomenadion) – 35 mcg, Calcium (as Calcium carbonate) – 250 mg, Magnesium (as Magnesium oxid) – 90 mg, Iron (as Iron fumarate) – 7 mg, Zinc (as Zinc gluconate) – 11.25 mg, Copper (as Copper gluconate) – 0.5 mg, Iodine (as Potassium iodine) – 75 mcg, Mangan (as Mangan gluconate) – 1.25 mg, Chromium (as Chromium	Microcrystalline cellulose (E460), Tricalcium phosphate (E341), Magnesium stearate (E470b), Potato starch, Hydroxypropyl methylcellulose (E464), Silicon dioxide (E551)	Profarma A/S (New Nordic Healthbrands AB üçün)	Danimarka	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin for men (Tablet N60) adlı məhsul qadınlar üçün vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Multivitamin for women	Tablet	3 x 30	Vitamin A (as Retinol acetate) – 400 mcg, Vitamin B1 (as Thiamine mononitrate) – 1.12 mg, Vitamin B2 (as Riboflavin) – 1.3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1.5 mg, Vitamin B12 (as Cyanocobalamin) – 4.5 mcg, Folic acid – 200 mcg, Vitamin B3 (Niacinamide) – 9 mg, Vitamin B5 (as Calcium D-pantothenate) – 3 mg, Biotin (as D-biotin) – 75 mcg, Vitamin C (as Ascorbic acid) – 30 mg, Vitamin D3 (as Cholecalciferol) – 5 mcg, Vitamin E (as D-alpha-tocopheryl hydrogen succinate) – 5 mg, Vitamin K1 (as Phytomenadion) – 35 mcg, Calcium (as Calcium carbonate) – 250 mg, Magnesium (as Magnesium oxid) – 90 mg, Iron (as Iron fumarate) – 7 mg, Zinc (as Zinc gluconate) – 11.25 mg, Copper (as Copper gluconate) – 0.5 mg, Iodine (as Potassium iodine) – 75 mcg, Mangan (as Mangan gluconate) – 1.25 mg, Chromium (as Chromium	Microcrystalline cellulose (E460), Tricalcium phosphate (E341), Magnesium stearate (E470b), Potato starch, Hydroxypropyl methylcellulose (E464), Silicon dioxide (E551)	Profarma A/S (New Nordic Healthbrands AB üçün)	Danimarka	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multivitamin for women (Tablet N90) adlı məhsul qadınlar üçün vitaminlərin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Nanopar	Şərbət	150 ml	Pumpkin seed extract (Cucurbita sp.) – 200 mg, Garlic extract (Allium sativum) – 140 mg, Grapefruit extract (Citrus paradisi) – 40 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Orange flavour, Glycerin, Sucralose, Xanthan Gum	Aktif Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	01.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanopar (Şərbət 150 ml) adlı məhsul qurd invazyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nanopar Forte	Tablet	3 x 10	Cucurbita pepo seed extract - 140 mg, Allium sativum bulb extract - 80 mg, Citrus paradisi fruit extract - 40 mg	Microcrystalline cellulose, Magnesium stearate, Polyvinylpyrrolidone, Silicon dioxide	Aktif Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanopar Forte (tablet, №30) adlı məhsul qurd invazyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NaturaHot Difens / NaturaHot Defence	toz	1	Elderberry (Sambucus nigra) fruit extract - 250 mg, Willow (Salix alba) bark extract - 150 mg, L-ascorbic acid (eq. to Vitamin C) - 80 mg, Echinacea purpurea herb extract - 75 mg, Zinc gluconate (eq. to 5 mg Zinc) - 34.85 mg	Maltodextrin, Isomalt, Citric acid, Steviol glycosides, Malic acid, Raspberry aroma, Silicon dioxide	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NaturaHot Difens / NaturaHot Defence (toz, saşədə №12) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Netstres	Kapsul	2x15	L-tryptophan - 100 mg, Valerian root extract (Valeriana Officinalis L.) – 80 mg, Melissa leaf extract (Melissa Officinalis) - 70 mg, Magnesium Citrate - 50 mg (Equiv. to 8 mg elemental Magnesium), Passion flower extract (Passiflora Incartana L.) – 35 mg, Pyridoxine HCl (equiv. to 4.12 mg Vitamin B6) – 5 mg	Magnesium Stearate, Silicon Dioxide, Capsule (gelatin)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Netstres (Kapsul №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neuropren	Daxilə qəbul üçün məhlul	120 ml	Vitamin B1 (Thiamine hydrochloride) - 2.5 mg, Vitamin B2 (Riboflavin) - 3 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 3 mg, Vitamin B12 (Cyanocobalamine) - 0.003 mg, Vitamin B3 (Nicotinamide) - 20 mg	Xanthan gum, Glycerine, Raspberry flavor, Citric acid, EDTA, Polysorbate 80, Sodium benzoate, Potassium sorbate, Sucralose, Deionized water	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neuopren (daxilə qəbul üçün məhlul, 120 ml) adlı məhsul bəzi B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Məhsulun "buraxılış forması"rayə müvafiq olaraq qeyd edilsin.
NevroStres	Tablet	3 x 10	Gamma aminobutyric acid (GABA) – 150 mg, Glycine – 100 mg, L-Glutamine – 60 mg, Magnesium citrate – 150 mg (eq.to 24 mg Magnesium), Crataegus spp. leaf dry extract – 100 mg, Valeriana officinalis root dry extract – 100 mg	Microcrystalline Cellulose, Cornstarch, PVP, Magnesium Stearate, Silicon dioxide	Sunmed İlaç Kozmetik ve Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NevroStres (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Neyrolipon Forte	Tablet	2x15			Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	11.08.2022	Xitam verilən müraciətlər	"Narmed MMC" şirkətinin 07.07.2022 il tarixli sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Greenland İlaç Gıda Takviyələri və Kozmetik San. Tic. Ltd. Şti." şirkətinin istehsalı olan Neyrolipon Forte (tablet, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. □ Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun "sərtlik" parametri (39.62 kg/cm2) NS-ə əsasən (12.0 — 15.0 kg/cm2) uyğun deyildir. □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Nil-Ca	Tablet	4 x 15	Calcium (as Calcium carbonate - 812.5 mg) - 325 mg, Zinc (as Zinc oxide - 4.35 mg) - 3.5 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, L-lysine - 25 mg	Microcrystalline cellulose, Gum arabic, Magnesium stearate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nil-Ca (tablet, №60) adlı məhsul Kalsium, D3 vitamini, Sink və L-lizininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nipponol Hiper	Kapsul	6 x 10	Polemonium caeruleum extract – 222 mg, Crataegus atrosanguinea extract – 55.5 mg, Origanum Vulgare extract – 37 mg, Fragaria Vesca extract – 37 mg, Epilobium Angustifolium extract – 18.5 mg, Fructooligosaccharides - 130 mg	Hydroxypropylmethylcellulose	Saşera-Med MMC	Rusiya	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nipponol Hiper (kapsul, № 60) adlı məhsul qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırmaq üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Novasan D3	məhlul	15 ml	Vitamin D3 - 50000 IU (1000 IU/10 drops)	Olive oil (Olea europaea L.), Mix of tocopherols	Gricar Chemical S.R.L.	İtaliya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novasan D3 (məhlul 15 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nurkasan	Kapsul	2 x 10	Inulin - 100 mg, Saccharomyces Boulardi - 2.5 milliards CFU, Lactobacillus rhamnosus GG - 3 milliards CFU, Bifidobacterium bifidum, Bifidobacterium longum, Enterococcus faecium, Lactobacillus acidophilus total amount of live cells 2.5 milliards CFU	Magnesium stearate, Microcrystalline cellulose, Calcium carbonate, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Diş. Tic. Ltd. Şti	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurkasan (kapsul № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nurofish	Daxilə qəbul üçün məhlul	150 ml	Fish oil (Omega-3 - 200 mg, DHA-170 mg, EPA - 115 mg) - 500 mg, L-Phenylalanine - 100 mg	Glycerol, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water	Fito Lab MMC	Azərbaycan	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurofish (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul omega 3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo -10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg.	Water, Maltodextrine	NutricheM Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	10.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Standart Neutral (məhlul, 500 ml) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ocublu-Try Trypan Blue	Oftalmoloji məhlul	1 ml			Atakan Dede-Miray Medikal	Türkiyə	26.08.2022	Müsbət	Ocublu-Try® Trypan Blue tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ocular	Göz damcısı	10ml	Sodium Chloride - 5%, Water for injections q.s. 100%	Ayrı geyd edilməyib	Penta Arzneimittel GmbH	Almaniya	29.07.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ocular, göz damcısı, 10ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul quru, qıartzılı göz və həmçinin gözün gündəlik gigiyenası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Odess	Şərbət	100 ml	Foeniculum vulgare fruit liquid extract – 3.5 ml, Chamomilla recutita flower liquid extract – 1.5 ml	Sucrose, Sodium benzoate, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water □	"Bəyaz Flora" MMC	Azərbaycan	11.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Odess (şərbət 100 ml) adlı məhsul uşaqlarda mədə-bağırsağ sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Opiar	Tablet	2x15	Hypericum perforatum herb dry extract - 50 mg, L-glycine - 150 mg, Magnesium lactate – 200 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Passiflora incarnata herb dry extract – 100 mg, Crataegus monogyna leaf and flower dry extract – 100 mg, Melissa officinalis leaf dry extract – 100 mg, Valeriana officinalis root dry extract – 200 mg	Lactose, Starch, PVP – K30, Magnesium stearate, Talcum, Primojel, Avicel 200, HPMC, PEG-6000, Green Impact Color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən "Opiar, tablet №30" adlı məhsul MSS-in fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Osteonorm	Şərbət	150 ml	Calcium carbonate - 500 mg, L-carnitine - 100 mg, Magnesium chloride - 400 mg, Zinc gluconate - 20 mg, Vitamin D3 - 20 mcg	Xanthan gum, Sodium methylparaben, Citric acid, Sucralose, Deionized water, Raspberry flavor	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteonorm (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Panto androshan	Kapsul	60			Saşera-Med MMC	Rusiya	11.08.2022	Xitam verilən müraciətlər	Fiziki şəxs Əlifov Ayaz Əlixan oğlunun 09.06.2022-ci il tarixli № 30 məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Saşera-Med MMC" şirkəti tərəfindən istehsal olan PANTO ANDROSHAN (kapsul, № 60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. □ Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun tərkibində "tadalafil" adlı dərman maddəsi aşkar olunmuşdur (0,1368 mq/kaps). □ Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Pastnefron	Kapsul	6 x 10	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 80 mg, Dandelion (Taraxacum officinalis) root dry extract - 40 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 80 mg, Equisetum arvense herb dry extract - 40 mg, Zea mays silk dry extract – 80 mg, Vaccinium myrtillus fruit dry extract - 40 mg, Ortosiphon stamineus leaf dry extract - 80 mg, Magnesium citrate - 30 mg	Gelatin, Corn starch	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pastnefron (№60) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydası rəyə uyğun tərtib edilsin.
Probeta	toz	1	Saccharomyces boulardii, Lactobacillus acidophilus, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Bifidobacterium lactis - 63.88 mg (5x10 <sup>9</sup> CFU), Beta glucan - 50 mg, Zinc - 2.5 mg (as Zinc sulfate 6.87 mg)	Maltodextrin, Isomalt, Strawberry aroma	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probeta (toz, şüşədə № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probilac™ /Probilak™	Kapsul	10	Probiotic microorganisms (Saccharomyces boulardii, Lactobacillus acidophilus, Bifidobacterium longum, Lactobacillus plantarum) - 131 mg (5 x 10 <sup>9</sup> CFU)	Maltodextrine, Hydroxypropyl methylcellulose (E 464)	Aktiv Farma Kimya Tic.Ltd.	Türkiyə	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probilac™ /Probilak™ (kapsul №10) (Seriya:22622101, istehsal tarixi:01.02.2022, son istifadə tarixi:01.02.2024) adlı məhsul həzm sisteminin fəaliyyətinin tənzimlənməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Profulco	Şərbət	200 ml	Sodium Alginate – 500 mg, Calcium Carbonate - 266.66 mg, Sodium Bicarbonate – 150 mg, Glycyrrhiza glabra L. (Licorice) root dry extract tit. at 3% in Glycyrrhetic Acid - 30 mg, Cynara scolymus leaves dry extract – 80 mg	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Profulco (şərbət 200 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydası rəyə uyğun tərtib edilsin.
Pronefron	Kapsul	3 x 10	Powder from Common – centaury (Centaurium erythraea) - 60 mg, Powder from Lovage (Levisticum officinale) - 60 mg, Powder from Rosemary (Rosmarinus officinalis) - 60 mg.	gelatin capsule	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pronefron (kapsul,№ 30) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pronoftal	Kapsul	3 x 10			Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	05.08.2022	Xitam verilən müraciətlər	
Propol-ES	Daxilə qəbul üçün məhlul	30 ml	Propolis dry extract - 10 mg, Thymus vulgaris herb dry extract - 15 mg, Eugenia Caryophyllata Thunb flower (clove) dry extract - 15 mg, Zingiber officinale root dry extract - 10 mg, Salvia officinalis leaf dry extract -30 mg, Calendula officinalis flower dry extract - 30 mg, Punica granatum peel dry extract - 15 mg, Echinacea purpurea flower dry extract - 15 mg, Mentha piperita oil - 3 mg, Vitamin C (as Ascorbic acid) - 3 mg, Zinc gluconate - 1.8 mg	Potassium sorbate, Sodium benzoate, Glycerin, Honey, Ethanol, Polisorbate 20, Purified water	Azərfarm LTD	Azərbaycan	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Propol-ES (daxilə qəbulu üçün məhlul 30 ml) adlı məhsul yuxarı tənəffüs yolları fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə vasitə haddi rəyə uyğun göstərilsin



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmlə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Prosta Formula	Tablet	2x15	Saw palmetto (Serenoa repens) fruit extract – 300 mg, Soybean isoflavonoids (Glycine max) – 200 mg, Cucurbita pepo seed extract – 100 mg, Phytosterol complex (Beta-sitosterol 31.25 mg) – 78.5 mg, Quercetin – 75 mg, L-alanine – 37.5 mg, L-glutamine – 37.5 mg, Glycine – 37.5 mg, Vitamin E (as d-alpha tocopheryl acetate) – 36.75 mg, Althea officinalis root extract – 32.5 mg, Urtica urens root extract – 30 mg, Trifolium pratense flower extract – 12.5 mg, Calcium phosphate – 10.75 mg, Ginkgo biloba leaf extract – 10 mg, Arctostaphylos uva-ursi leaf extract – 10 mg, Zinc citrate – 7 mg, Lycopene – 5 mg, Prunus africana bark extract – 3.75 mg, Camellia sinensis leaf extract – 3.75 mg, Sodium citrate – 2.75 mg, Zingiber	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Greenland İlaç Gıda Takviyeleri ve Kozmatik San. Tic. Ltd. Şti.	Türkiyə	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prosta Formula (tablet N30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib rəvə uyğun göstərilir. □ 2) "Trifolium pratense" bitkisinin adı Azərbaycan dilində "Çəmənlik üçyarpaq yoncası" kimi göstərilir.
Prostrolane	oynaqdaxili inyeksiya üçün gel	2 ml	PBS make to 100%, Sodium Hyaluronate - 1.50%, Oligopeptide-92 - 0.02%, Nonapeptide-25 - 0.02%, Octapeptide-11 - 0.02%, Heptapeptide-16 - 0.02%, Decapeptide-23 - 0.02%	Ayrı geyd edilməyib	Caregen Co.,Ltd	Cənubi Koreya	17.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Prostrolane, oynaqdaxili inyeksiya üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul osteoartrit xəstəliyinin müalicəsi zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Provit Max	Tablet	3 x 10	Folic acid - 400 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Beta carotene - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as D-glucosamine sulfate potassium - 1000 mg (of which Glucosamine 590 mg), Chondroitin sulphate – 425.5 mg, Methylsulfonylmethane - 300 mg, Hydrolyzed collagen - 200 mg, Boswellia resin ext. (Boswellia serrata) std. 65% boswellic acid - 150 mg, Vitamin E acetate std. 50% - 80 mg (Of which DL-alpha-tocopheryl acetate 40 mg), Vitamin C – 60 mg, Sodium hyaluronate - 40 mg, Manganese gluconate 16.13 mg (Of which Manganese 2 mg), Zinc oxide 12.45 mg (Of which Zinc 10 mg), Copper gluconate 7.14 mg (Of which Copper 1 mg), Magnesium oxide 6.7 mg (Of which Magnesium 4 mg), Complex number 1 (510 mg): Betaine hydrochloride - 494.19 mg (Betain - 378,4 mg), Vitamin B12 0.1% (active Vitamin B12 - 9 mcg) - 9.18 mg, Pyridoxine hydrochloride (active Vitamin B6 - 6 mg) - 6.018 mg, Folic acid (active Folic acid - 600 mcg) - 612 mcg; Complex number 2 (550 mg): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 550 mg (Omega-3 fatty acids - 385 mg, DHA - 121 mg, EPA - 181.5 mg); Complex number 3 (500 mg capsule): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 450 mg (Omega-3 fatty acids - 315 mg, DHA - 99 mg, EPA - 148.5 mg).	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Provit Max (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pruart	Suspenziya hazırlamaq üçün toz	1	D-glucosamine sulfate potassium - 1000 mg (of which Glucosamine 590 mg), Chondroitin sulphate – 425.5 mg, Methylsulfonylmethane - 300 mg, Hydrolyzed collagen - 200 mg, Boswellia resin ext. (Boswellia serrata) std. 65% boswellic acid - 150 mg, Vitamin E acetate std. 50% - 80 mg (Of which DL-alpha-tocopheryl acetate 40 mg), Vitamin C – 60 mg, Sodium hyaluronate - 40 mg, Manganese gluconate 16.13 mg (Of which Manganese 2 mg), Zinc oxide 12.45 mg (Of which Zinc 10 mg), Copper gluconate 7.14 mg (Of which Copper 1 mg), Magnesium oxide 6.7 mg (Of which Magnesium 4 mg), Complex number 1 (510 mg): Betaine hydrochloride - 494.19 mg (Betain - 378,4 mg), Vitamin B12 0.1% (active Vitamin B12 - 9 mcg) - 9.18 mg, Pyridoxine hydrochloride (active Vitamin B6 - 6 mg) - 6.018 mg, Folic acid (active Folic acid - 600 mcg) - 612 mcg; Complex number 2 (550 mg): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 550 mg (Omega-3 fatty acids - 385 mg, DHA - 121 mg, EPA - 181.5 mg); Complex number 3 (500 mg capsule): Omega-3 fatty acid concentrate from marine fish oil MEG-3™ - 450 mg (Omega-3 fatty acids - 315 mg, DHA - 99 mg, EPA - 148.5 mg).	Glucose, Sucrose esters of fatty acids, Citric acid, Silica, Flavourings, Sucralose, Vegetal magnesium stearate	Gricar Chemical S.R.L.	İtaliya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pruart (toz şəşədə №20) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pulse Box	Kapsul	30x3	Complex number 1 composition: Gelatin. Complex number 2 and 3 composition: Gelatin, Glycerine, Purified water, Sorbitol, Ethylvanillin	Complex number 1 composition: Gelatin. Complex number 2 and 3 composition: Gelatin, Glycerine, Purified water, Sorbitol, Ethylvanillin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	28.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulse Box (paket (3 kapsul) №30) (Seriya:19, istehsal tarixi:09.05.2022, son istifadə tarixi:09.05.2024) adlı məhsul betain, B qrup vitaminləri, likopin və omega-3 doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qalitolin	Şərbət	250ml	Pinus sibirica seed oil - 50 g, Resina pinus sibirica - 25 g, Badger fat - 12.5 g, Astragalus pileocladus leaf extract - 7.5 g, Arctinium lappa root extract - 7.5 g, Gentiana pneumonanthe flower extract - 7.5 g, Hypericum perforatum leaf extract - 5 g, Mentha piperita leaf extract - 5 g, Achillea millefolium leaf extract - 5 g, Fructose - 5 g, Orange juice - 1 g, Aqua - 131 g	Ayrıca göstərilməyib	Saşera-Med MMC	Rusiya	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən QALİTOLİN (şərbət, 250 ml) adlı məhsul mada- bağırsaq sistemin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qastromin	Yağlı məhlul	100 ml	Mentha piperita leaf oil extract- 13,2 ml; Chamomilla recutita flower oil extract-I – 13,2 ml; Helichrysum arenarium flower oil extract– 13,2 ml; Coriandrum sativum fruit oil extract – 13,2 ml; Urtica dioica leaf oil extract– 13,2 ml; Calendula officinalis flower oil extract – 13,2 ml; Silybum marianum fruit oil – 20,8 ml.	ayrıca göstərilməyib	Herba Flora MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qastromin (yağlı məhlul, 100 ml) adlı məhsul mada- bağırsaq sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib və istifadə sahəsi rəvə uyğun olaraq göstərilir.
Qlisin Biokor B1 və B6 vitaminləri ilə	Tablet	4x15	Glycine - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.85 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.22 mg	Gum arabic, Sugar, Calcium stearate, Talc	OOO Biokor	Rusiya	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qlisin Biokor B1 və B6 vitaminləri ilə (tablet N60) adlı məhsul qlisin, B1 və B6 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ranna- Q	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Gamma-Aminobutyric acid- 1250 mg, Glycine- 1000 mg, Vitamin B6(as Pyridoxine hydrochloride) - 20 mg, Pantothenic Acid(Vitamin B5)- 35 mg, Inositol (Vitamin B8)- 3000 mg	Citric Acid, Potassium sorbate, Glucose-Fructose, Xanthan Gum, Purified water.	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ranna- Q (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Real Creatine Monohydrate Fruit Punch	toz	500 q	Creatine monohydrate - 4300 mg (Creatine 3780 mg)	Aroma (flavor), Malic acid, Citric acid, Acesulfame K, Sucralose, Silicon dioxide, Cochineal Red A, Red beetroot extract	Suplopharm Slawomir Grzeca ( for Real Pharm Sp. z.o.o)	Polşa	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Creatine Monohydrate Fruit Punch (toz, 500 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Real Creatine Monohydrate Mango Pineapple	toz	300 q	Creatine monohydrate - 4300 mg (Creatine 3780 mg)	Aroma (flavor), Malic acid, Citric acid, Acesulfame K, Sucralose, Silicon dioxide, Cochineal Red A, Red beetroot extract	Suplopharm Slawomir Grzeca ( for Real Pharm Sp. z.o.o)	Polşa	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Real Creatine Monohydrate Mango Pineapple (toz, 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rectus complex	Tablet	2x15	Citicoline – 350 mg, Ginkgo biloba leaf extract – 75 mg, Bacopa Monniera leaf dry extract – 50 mg, Vitamin B1 (as Thiamine Hydrochloride) – 5 mg, Vitamin B3 (as Nicotinamide)- 30 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) – 6 mg, Vitamin B8 (Inositol) - 60 mg, Vitamin B9 (Folic Acid) – 150 mcg	Microcrystalline Cellulose (E 460), Polyvinylpyrrolidone (E 201), Silicon Dioxide, Magnesium Salts (E 470 b)	CosmoActive İlaç A.Ş.	Türkiyə	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rectus complex (Tablet №30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Redex	Şərbət	150 ml	Fish oil - 1000 mg, EPA - 180 mg, DHA - 120 mg, Vitamin A (as Retinol acetate) - 1.5 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 15 mg, Vitamin D (as Cholecalciferol) - 200 IU, Zinc (as Zinc citrate) - 5 mg	Deionized water, Sugar, Glycerol, Orange flavour, Citric acid, Xanthan gum, Sodium benzoate, Sodium saccharine	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Redex (şərbət, 150 ml) adlı məhsul vitamin, mineral və omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil,öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Redom	Kapsul	3x10	Krill oil - 500 mg, Phospholipid - 180 mg, Omega-3 (EPA - 62.5 mg, DHA - 31 mg) - 130 mg, Choline - 38 mg, Astaxanthin - 0.1 mg	Glycerol, Deionized water, Bovine gelatin	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Redom ( kapsul, № 30) adlı məhsul fosfolipidlər və omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Reginat Duo	Daxilə qəbul üçün suspensiya	200 ml	Licorice (Glycyrrhiza glabra L.) root soft extract (1:0.4) extraction solvent water (tit. at 3% in Glycyrrhetic acid) - 20 mg, S-Methylmethionin sulfonium - 50 mg, Sodium alginate (extracted from seaweed - Laminaria angustata) - 500 mg, Calcium carbonate - 325 mg, Sodium bicarbonate - 150 mg	Purified water, Glycerol, Xanthan gum, Sodium citrate, Sucralose, Menthol flavouring	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Dış. Tic. Ltd. Şti	Türkiyə	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reginat Duo (daxilə qəbul üçün suspensiya, 200 ml) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Relaxon	Tablet	2 x 15	Passion Flower (Passiflora Incamata L.) Herb Dry Extract (1:8) – 150 mg, Hawthorn (Crataegus Monogyna Jacq.) Leaf And Flower Dry Extract (5:1) – 150 mg, Melissa (Melissa Officinalis) Leaf Dry Extract (5:1) – 100 mg, Magnesium (Magnesium Oxide) – 90 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) – 3 mg	Polyvinylpyrrolidone, Maltodextrin, Lactose Anhydrous, Microcrystalline Cellulose, Silicon Dioxide, Magnesium Stearate	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən "Relaxon, tablet № 30" adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Remover-S	Şərbət	250 ml	Equisetum arvense herb liquid extract – 1 ml, Polygonum aviculare herb liquid extract – 1 ml, Rosmarinus officinalis leaf liquid extract – 1 ml, Rosa canina fruit liquid extract - 1 ml, Pimpinella saxifraga herb liquid extract – 1 ml, Cynodon dactylon root liquid extract – 1 ml, Mentha piperita leaf oil – 6 mg	Sorbitol, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Remover-S (şərbət, 250 ml) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rest Kid	daxilə qəbul üçün məhlul	30 ml	Foeniculum vulgare fruit essential oil – 2.9 mg, Matricaria chamomilla recutita flowers essential oil – 2.4 mg	D-alpha tocopherol, Olive oil	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rest Kid (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul uşaqlarda mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Rinofast	Kapsul	3 x 10	Cranberry (Vaccinium macrocarpon) fruit extract - 250 mg, Bearberry (Arctostaphylos uva-ursi) leaf extract - 200 mg, Zea mays silk extract - 100 mg, Taraxacum officinale root extract - 80 mg, Equisetum arvense herb extract - 50 mg, Magnesium citrate - 30 mg, Sodium citrate - 20 mg, Potassium sorbate - 20 mg, Folic acid - 0.4 mg	Gelatin, Sorbitol, Magnesium stearate	Honor İlaç Sanayi ve Ticaret Limited Şirket	Türkiyə	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinofast (kapsul №30) adlı məhsul sidik - ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin.
Rofalan	Tablet	2 x 15	Alpha lipoic acid - 300 mg, L-carnitine - 150 mg, Coenzyme Q10 - 40 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone K30, Magnesium stearate, Silicon dioxide	Ulutun İlaç Kimya Sanayi ve Dış Tic. Ltd. Şti	Türkiyə	01.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rofalan (tablet, №30) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq və mübadilə proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"İstifadə qaydası və əks göstərişlər" bəndləri rəyə müvafiq olaraq qeyd edilsin.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Ronosil	Şərbət	250ml	Larix sibirica bark extract - 50 g, Dioscorea caucasica rhizome extract - 25 g, Trifolium pretense flower extract - 12.5 g, Vaccinium myrtillus fruit extract - 7.5 g, Ammonium alum - 7.5 g, Fructooligosaccharides - 7.5 g, Citrus juice - 5 g, Aqua - 5 g	Ayrıca göstərilməyib	Saşera-Med MMC	Rusiya	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ronosil (şərbət, 250 ml) adlı məhsul qalxanbənzər vəzinin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Ərizənin 10.08.2022-ci il tarixli № 39 müraciətinə əsasən tərkibdə texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir.
Rusinat forte	Tablet	2x15	Calcium carbonate - 600 mg, Zinc sulphate - 10 mg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg, Vitamin K1 (Phytomenadione) - 5 mcg, Vitamin B8 (Inositol) - 5 mg	Lactose, Starch, PVP-K30, Magnesium stearate, Talcum, Primojel, Avicel PH 200, HPMC, PEG-6000, White impact color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rusinat forte (tablet, №30)) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salkofer	Tablet	2x15	Iron bisglycinate - 15 mg, Folic acid - 400 mcg, Calcium carbonate - 50 mg, Vitamin B12 (Cobalamin) - 3 mcg, Vitamin C (Ascorbic acid) - 60 mg	Lactose, Starch, PVP-K30, Magnesium stearate, Talcum, Primojel, Avicel PH 200, HPMC, PEG-6000, Brown impact color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Salkofer (tablet, №30)) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Samerin	Tablet	3 x 8	S-Adenosyl-L-Methionine Disulfate p-Toluensulfonate(SAMe), of which SAMe ion 200 mg - 400 mg, Silybum marianum Gaert., fruit dry extract (80% Silymarin), of which Silymarin 140 mg - 175 mg, Inositol - 100 mg	Microcrystalline cellulose( cellulose gel), Mannitol, Fatty acids, Magnesium oxide, Hydroxypropyl cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Talc, Ethyl cellulose, Polyvinylpyrrolidone, Iron oxide, Glycerol, Carnauba wax, E 133	Truffini&Regge Farmaceutici S.r.L	İtaliya	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SAMERİN (tablet № 24) adlı məhsul qara ciyər fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
San-M	Şərbət	150 ml	Calcium Citrate - 400 mg, Magnesium Citrate - 90 mg, Zinc Gluconate - 3.5 mg, Cholecalciferol - 400 IU, Dicalcium Phosphate - 100 mg, Selenium (as Sodium Selenite) - 30 mcg	Deionized water, Sorbitol, Guar Gum, Sucralose, Mint Flavor, Orange Flavor, Potassium Sorbate, Sodium Benzoate	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən San-M (şərbət, 150 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santralor Lemon	Sorma Pastil	2x12	Echinacea purpurea dry extract - 25 mg, Honey - 25 mg, Propolis - 3.8 mg	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Menthol, Curcumin (Colorant), Gum arabica	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santralor Lemon (sorma pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santralor Menthol	Sorma Pastil	2x12	Eucalyptus oil (Eucalyptus globulus aetheroleum) - 50 mg, Peppermint oil (Mentha piperita atheroleum) - 0.05 ml, Menthol - 1.8 mg, Salvia officinalis folium liquid extract - 0.2 ml	Sugar, Sorbitol, Maltose, Citric Acid, Brilliant blue (Colorant), Menthol Flavor, Arabic Gum	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santralor Menthol (sorma pastil №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Santralor Orange	Sorma Pastil	2x12	Glycyrrhiza glabra roots soft extract - 31 mg, Vitamin C - 22 mg, Zinc gluconate - 44 mg (elemental Zinc 6.3 mg)	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Beta-carotene, Black carrot extract, Gum arabic	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santralor Orange (sorma pastil, №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedaklon	Tablet	30	Humulus lupulus flower (strobuli) dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Leonurus quinquelobatus herb dry extract - 100 mg, Magnesium citrate - 100 mg	Microcrystalline cellulose, Corn starch, PVP K30, Magnesium stearate, Silicon dioxide	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	03.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedaklon (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedalin Forte	Kapsul	2x10	Vitamin B6 (as Prydoxine hydrochloride) - 0.7 mg, Magnesium (as Magnesium oxide) - 97.07 mg, Lemon balm (Melissa officinalis) leaves powder - 300 mg, Rhodiola rosea root concentrate - 33.23 mg, Chamomille (Matricaria chamomilla) flowers powder - 20 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate, Gelatine	Gemini Pharmaceuticals. Inc	ABŞ	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedalin forte (kapsul № 20) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Sedapren	Kapsul	3 x 10	Passiflora incarnata herb dry extract - 100 mg, Magnesium citrate - 100 mg, Valeriana officinalis radix dry extract - 75 mg, Leonurus cardiaca herb dry extract - 50 mg, Melissa officinalis folium dry extract - 10 mg, Pyridoxine hydrochloride - 2.420 mg	Maize starch, Microcrystalline cellulose, Magnesium stearate, Gelatin	MM Vitapharm-Com MMC	Moldova	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedapren (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"İstifadə qaydası" və "əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.
Sedasan	Kapsul	3x10	Passiflora incarnata flower extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Crataegus spp. leaf extract - 100 mg	Lactose monohydrate, Microcrystalline cellulose, Calcium stearate, Gelatin, Titanium dioxide	Bioterra MMC	Belarus	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedasan (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. □ Qeyd:Nəzarinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Sele Forte	Kapsul	2x15	Selenium (as Sodium selenite) - 150 mcg; Zinc sulphate- 25 mg;Vitamin E(as α-Tocopherol )- 150 mg.	Lactose, Starch, Magnesium stearate, Talcum, Gelatin(capsula shell) □	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sele Forte(kapsul, № 30) adlı məhsul selen və sink mineralları ilə E vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SeLeNorm	Kapsul	2x15	Zinc (as zinc oxide) - 25 mg, Selenium (as sodium selenite) - 150 mcg, Vitamin E (as dl-alpha-tocopheryl acetate) - 100 IU, Histidine - 50 mg	Gelatine, Maltodextrin, Magnesium Stearate, Silicon dioxide	Pharmanor İlaç San. Tic. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SeLeNorm (Kapsul №30) adlı məhsul Vitamin E, sink və selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Seloxid	Tablet	1	Vitamin C (as Ascorbic acid) – 200 mg, Lutein – 5 mg, Zinc (as Zinc oxide) – 25 mg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) – 60 mg, Vitamin A (as Retinyl acetate 2 mg) – 1000 IU, Selenium (as Sodium selenite) – 100 mcg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Plameca Plantas Medicinales y Complementos Alimenticios,S.A	İspaniya	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seloxid (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Sensovisc	oynaqdaxili inyeksiya üçün viskoelastik gel	3 ml	Sodium Hyaluronate - 25 mg, Sodium Chloride - 8 mg, Di-Sodium hydrogen phosphate heptahydrate - 0.4 mg, Sodium dihydrogen phosphate dihydrate - 0.014 mg, Hydrochloric Acid and/or Sodium Hydroxide for pH adjustment (if necessary) q.s., Water for injection q.s.	Ayrı qeyd edilməyib	İstem Medikal Tibbi Cihaz Ve San. Ltd. Şti.	Türkiyə	18.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sensovisc, oynaqdaxili inyeksiya üçün viskoelastik gel, 3 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul degenerativ və ya posttravmatik xəstəliklərdən sonra ağrı və ya hərəkətin məhdudlaşması ilə müşayiət olunan oynağın fizioloji və reoloji xüsusiyyətlərini saxlaya bilən sinovial mayenin əvəzedicisi kimi istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Serro Best Forte	Kapsul	1	Serratiopeptidase-67 mg 80000 (SPU), Nattokinase-29 mg 500 (FU) , Essential phospholipids-50 mg, Trypsin-10.5 mg (18300 IU), Chymotrypsin - 2.1 mg 2310 USP Units	Microcrystalline cellulose, Maltodextrin, Mannitol, Silicon dioxide, Talc, CI Pigment White 18 (Calcium carbonate E170), Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serro Best Forte (Kapsul N30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Seuril	Kapsul	4 x 10	D-mannose - 300 mg, Vaccinium oxycoccus fruit extract - 150 mg, Hibiscus sabdarriifa flower extract - 50 mg	Hydroxypropylmethylcellulose	Saşera-Med MMC	Rusiya	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Seuril (kapsul, №40) adlı məhsul sidik - ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Siberian Wellness Gluco Box	Kapsul	4 x 30 paket	Composition Complex 1: Bitter Melon (Momordica charantia) fruit dry extract - 398 mg, Eleutherococcus (Eleutherococcus senticosus) root dry extract - 50 mg (Eleutherosides - 0.4 mg), Green Tea (Thea chinensis) leaf dry extract - 50 mg (Catechins - 15 mg),Chromium Picolinate - 2 mg (Chromium - 244 mcg) □ Composition Complex 2: Oat Bran (28% β-glucan) - 300 mg (β-Glucan - 80 mg) □ Composition Complex 3: Oat Bran (28% β-glucan) - 200 mg (β-Glucan - 53 mg). Ash Tree (Fraxinus anomstifolia) Samara (fruit) Drv	Gelatin Capsule	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Wellness Gluco Box (paket (4 kapsul)№ 30) adlı məhsul qanda şəkərin miqdarını tənzimləmək məqsədilə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siilk Skinee	İnyeksiya üçün məhlul	10 ml	Water - 98.15%, Phosphatidylcholine - 0.01%, Carnitine - 0.01%, Sodium Deoxycholate - 0.05%, Acetyl Hexapeptide-8 - 0.10%, Palmitoyl Pentapeptide-7 - 0.10%	Ayrı qeyd edilməyib	CSBIO Co.,Ltd. (Beaumed üçün)	Cənubi Koreya	16.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Siilk Skinee, inyeksiya üçün məhlul, 10ml, şüşə flakonda" adlı məhsul kosmetologiyada bədən ərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
SimptoGrip	Şərbət	150 ml	Matricaria chamomillae flower dry extract - 8 mg, Juglans nigra seed dry extract - 10 mg, Piper longum fruit dry extract - 15 mg, Zingiber officinale rhizome dry extract - 15 mg, Echinacea angustifolia root dry extract - 30 mg, Vitamin C (Ascorbic acid) - 80 mg, Zinc sulphate - 10 mg	Sugar syrup, Sodium benzoate, Purified water, Xantahn gum, Citric acid, Potassium sorbate	Fito Lab MMC	Azərbaycan	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SimptoGrip (şərbət 150 ml) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sinarium	daxilə qəbul üçün məhlul	120 ml	Vitamin B1(as Thiamine hydrochloride)- 2, 5 mg; Vitamin B2(as Riboflavin)- 3 mg; Vitamin B 6 (as Pyridoxine hydrochloride)- 3 mg; Vitamin B12( Cyanocobalamin)- 0, 003 mg; Vitamin B3 (Nicotinamide) 20 mg.	Xanthan gum, Glycerine, Citric acid, Raspberry flavor, EDTA, Tween 80, Sodium benzoate, Potassium sorbate, Sucralose, Deionized water.	Tocura İlaç Sanayi ve Ticaret A.Ş.	Türkiyə	27.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SİNARIUM (daxilə qəbul üçün məhlul, 120 ml) adlı məhsul B qrupu vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sisticap	Kapsul	3 x 10	Vaccinium macrocarpon fruit dry extract-400 mg, Arctostaphylos uva-ursi leaf dry extract-50 mg, D-Mannose-200 mg	Corn starch, Natural gelatin capsules	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sisticap (kapsul, №30) adlı məhsul sidik-ifrazat sistemin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun tərkibində "Arctostaphylos uva-ursi" bitki mənşəli inqredienti olduğu üçün, istifadə üzrə təlimatda məhsulun 2 həftədən artıq qəbul edilməməsi barədə məlumat qeyd edilsin.
Skin-cap	şampun	150 ml	Aqua - 19,990504%; Sodium laureth sulfate - 13,15%; Cocamidopropyl betaine - 2,4%; Piroctone olamine - 1%; Alcohol denat. - 0,7%; Menthol - 0,25%; Glycol Distearate - 0,15%; Steareth-4 - 0,04%; Sodium chloride - 0,4%; Tocopheryl acetate - 0,1%; PEG/PPG-20/6 Dimethicone - 0,1029%; Propylene Glycol - 0,0051%; Pentaerythrityl Tetra-di-t-butyl Hydroxyhydrocinnamate - 0,00009%; Triisopropanolamine - 0,00003%; Phenoxyethanol - 0,00189%; Ethylhexylglycerin - 0,00021%; Ceramide NP - 0,001%; Ceramide AP - 0,0005%; Ceramide EOP - 0,000001%; Phytosphingosine - 0,0005%; Cholesterol - 0,0005%; Sodium Lauroyl Lactylate - 0,01%; Carbomer - 0,0003%; Xanthan Gum - 0,0003%; Methylparaben - 0,0003%; Propylparaben - 0,0002%; Citric acid - 0,05%; Methylchlorisothiazolinone and Methylisothiazolinone - 0,000675%.	Ayrı geyd edilməyib	Chemigroup France	Fransa	24.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Skin-cap, şampun, 150 ml, plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul kəpək və seboreya əleyhinə istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Skin-Cap	Sprey	100 ml	Isopropyl Myristate - 46,04%; Alcohol Denat. - 32,50%; Isobutane - 15,63%; Propane - 4,78%; Bisabolol - 0,40%; Polysorbate 80 - 0,31%; Piroctone Olamine - 0,16%; Butane - 0,1%; Tocopheryl Acetate - 0,08%	Ayrı geyd edilməyib	Chemigroup France	Fransa	24.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Skin-cap, sprey, 100ml, flakonda, karton qutu qablaşmada" adlı məhsul dərinin iltihabi reaksiyaları və qabıqlanması, qaşınma, kəpək, seboreya, psoriasis zamanı istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Skin-cap	Krem	50 q	Aqua s.q.f. - 100%; Isopropyl Palmitate - 10%; Diethylhexyl Carbonate - 9%; Sucrose Cocoate - 5%; Polyglyceryl-3 Methylglucose Distearate - 3,2%; Glycerin - 3%; Cyclopentasiloxane - 1,9%; Glyceryl Stearate - 1,4%; Stearyl Alcohol - 0,6%; Bisabolol - 0,5%; Methylgluceth-20 - 0,5%; Piroctone Olamine - 0,2%; Ceramide NP - 0,02%; Ceramide AP - 0,01%; Ceramide EOP - 0,00002%; Phytosphingosine - 0,01%; Cholesterol - 0,01%; Sodium Lauroyl Lactylate - 0,2%; Carbomer - 0,2006%; Xanthan Gum - 0,006%; Methylparaben - 0,006%; Propylparaben - 0,004%; Cyclohexasiloxane - 0,1%; Diazolidinyl Urea - 0,24%; BHT - 0,5%; BHA - 0,5%; Sodium Methylparaben - 0,288%; Sodium	Ayrı geyd edilməyib	Chemigroup France	Fransa	24.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Skin-cap, krem, 50g, tubda, karton qutu qablaşmada" adlı məhsul quru dərinin nəmləndirilməsi üçün istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Solferot Kids	daxilə qəbul üçün məhlul	200 ml	Iron Bisglycinate( eqv to 8. 28 mg Elemental Iron)- 40 mg; Vitamin C (Ascorbic Acid) - 40 mg; Beta vulgaris soft extract-20 mg; Vitamin B1 (as Thiamine Mononitrate)-1.1 mg; Vitamin B2 (Riboflavine 5'-Phosphate, Sodium)- 1,4 mg; Vitamin B6 (as Pyridoxine HCl)- 1,4 mg; Vitamin B9 (Folic Acid) - 200 mcg; Vitamin B12 (Cyanocobalamine) - 2,5 mcg. □ Vitamin B1	Deionized Water, Sucralose, Banana Aroma, Potassium Sorbate (E202), Sodium Benzoate (E211), Xanthan Gum □	CosmoActive İlaç A.Ş.	Türkiyə	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solferot kids (daxilə qəbul üçün məhlul, 200 ml ) adlı məhsul dəmir mineralı, C, B1, B2, B6, B9, B12 vitaminlərinin əlavə mənbəyi kii tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun buraxılış forması rəyə uyğun olaraq göstərilsin. Belə ki, məhsulun 98 % su təşkil edir və bu da şərbətlərə uyğun deyildir.
Solidofer	Kapsul	2x15	Iron (as Iron gluconate) - 28 mg, Vitamin C - 55 mg, Folic acid - 400 mcg	Dibasic calcium phosphate, Vegetable magnesium stearate, Talc, Silica, Maltodextrin Glazing agent: Gelatine	Gricar Chemical S.R.L.	İtaliya	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solidofer (kapsul №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sorbicard	Tablet	-	L-carnitine tartrate (eq.to 170.65 mg L-carnitine) - 500 mg, Coenzyme Q10 - 100 mg, Alpha lipoic acid - 50 mg, Sodium selenite (eq.to Selenium - 55 mcg) - 0.1205 mg, Vitamin E 50% (DL-alpha-tocopherol acetate) (active Vitamin E - 27 mg) - 54 mg, Zinc gluconate (Zinc - 25 mg) - 175 mg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 470), Silicone dioxide (E 551), Nutrafcient 114F265032	Pharmex Rom Industry S.R.L	Rumıniya	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sorbicard (tablet, №30) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Star Slim	Kapsul	2x10			Ambrella	Rusiya	19.08.2022	Xitam verilən müraciətlər	Vətəndaş Əsədov Kamran Süleyman oğlu tərəfindən 18.07.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiya "Ambrella" şirkətinin istehsalı olan 02 seriyalı Star Slim (Kapsul №20) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 455.03 mq (588.30 - 603.70 mq) (UYĞUN DEYİL); kapsulun örtüyü: 97.80 mq (88.30 - 103.70 mq) (0.0001665246* ) □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Strepmids	Pastil	2x12	Menthol 0.2 % - 5.6 mg, Peppermint oil – 2.8 mg	Sugar, Maltose Syrup, Flavor of Eucalyptus-menthol, Orange oil, Clove oil, Thickening agent, Emulsifier, Food color	Ulutan İlaç Kimya Sanayi ve Dış Tic. Ltd. Şti	Türkiyə	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SStrepmids (sorma pastil №24) adlı məhsul yuxarı tənəffüs yolları fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy İmmunity Boost	Çeynəmə Pastil	60	Vitamin A (as Retinyl acetate) - 750 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.05 mg, Vitamin B12 (Cyanocobalamin) - 1.7 mcg, Vitamin C (L-ascorbic acid) - 72 mg, Vitamin D (Cholecalciferol) - 5 mcg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 7.5 mg, Biotin - 30 mcg, Iodine (Potassium iodide) - 90 mcg, Riboflavin - 0.95 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 225 mcg, Zinc (as Zinc sulphate monohydrate) - 2.25 mg. Vitamin B1 (Thiamine mononitrate) - 0.75 Vitamin A (Retinyl monopalmitate 250 CWS) - 270 mcg, Vitamin D3 (as Cholecalciferol 100 SD/S) - 2.3 mcg, Vitamin E (as DL-a-Tocopheryl acetate 50%) - 9 IU, Vitamin B2 (as Riboflavin - 5 - phosphate sodium) - 2 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 1.25 mg, Vitamin B12 (as Cyanocobalamin 0.1%) - 0.5 mcg, Vitamin B9 (Folic Acid) - 200 mcg, Vitamin H (Biotin) - 70 mcg, Vitamin C (as L- Ascorbic Acid) - 60 mg. Vitamin B6 (as Pvradoxine Hvdrochloride) -	Sweetener: Maltitol and Sucralose, Bovine gelatin, Acid: Citric acid, Flavourings, Colours: Anthocyanins, Curcumin and Carotenes, Glazing agent: Carnauba wax	Domaco Dr. med. Aufdermaur AG	İsveçrə	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy İmmunity Boost (çeynəmə pastil, №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Kids MultiVitamins+Calcium	Fışıldayan tablet		Vitamin A (as Retinyl acetate) - 750 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.05 mg, Vitamin B12 (Cyanocobalamin) - 1.7 mcg, Vitamin C (L-ascorbic acid) - 72 mg, Vitamin D (Cholecalciferol) - 5 mcg, Vitamin E (as DL-alpha-tocopheryl acetate) - 7.5 mg, Biotin - 30 mcg, Iodine (Potassium iodide) - 90 mcg, Riboflavin - 0.95 mg, Folic acid (Pteroylmonoglutamic acid) - 225 mcg, Zinc (as Zinc sulphate monohydrate) - 2.25 mg. Vitamin B1 (Thiamine mononitrate) - 0.75 Vitamin A (Retinyl monopalmitate 250 CWS) - 270 mcg, Vitamin D3 (as Cholecalciferol 100 SD/S) - 2.3 mcg, Vitamin E (as DL-a-Tocopheryl acetate 50%) - 9 IU, Vitamin B2 (as Riboflavin - 5 - phosphate sodium) - 2 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 1.25 mg, Vitamin B12 (as Cyanocobalamin 0.1%) - 0.5 mcg, Vitamin B9 (Folic Acid) - 200 mcg, Vitamin H (Biotin) - 70 mcg, Vitamin C (as L- Ascorbic Acid) - 60 mg. Vitamin B6 (as Pvradoxine Hvdrochloride) -	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Anhydrous dextrose, Sorbitol, Aspartame, Strawberry flavour, Red beet root, PEG-6000, Black carrot P12	Alpex Pharma SA	İsveçrə	22.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Kids MultiVitamins+Calcium (tablet №20) adlı məhsul kalsium mineralının və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Omega-3 Cardio Max	Kapsul	2 x 15	Fish oil - 1000 mg (Omega 3 - 800 mg: EPA - 400 mg, DHA - 300 mg), Vitamin E (as D-alpha-tocopherol concentrate) - 1.5 mg	Bovine gelatin, Water, Glycerol 86%	Gelpell AG	İsveçrə	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Omega-3 Cardio Max (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Systane Balance	lubrikant göz damcısı	10 ml	Hydroxypropyl Guar 8A (AL-12355) - 0.05%, Mineral Oil (Heavy Mineral Oil) - 1.0%, Polyquaternium-1b (POLYQUAD™) - 0.001 + up to 10% xsc, Dimyristoyl Phosphatidyglycerol (DMPG-Na, AL-37595A) - 0.005%, Polyoxyl 40 Stearate - 0.38%, Sorbitan Tristearate (Span 65) - 0.29%, Boric Acid - 1.0%, Propylene Glycol - 0.6%, Sorbitol - 0.7%. Edetate Disodium - 0.025%. Hvdrochloric Acid - Adjust pH to Hydroxypropyl Guar 8A (HP-8A, AL-12355) - 0.15%, Mineral Oil (Heavy Mineral Oil) - 1.0%, Polyquaternium-1b (POLYQUAD) - 0.001 + up to 10% excessc, Dimyristoyl Phosphatidyglycerol (DMPG-Na, AL-37595A) - 0.005%, Polyoxyl 40 Stearate - 0.38%, Sorbitan Tristearate (Span 65) - 0.29%, Boric Acid - 1.0%, Propylene Glycol - 0.6%. Sorbitol - 0.7%. Edetate Disodium (EDTA) - 0.025%.	Ayrı geyd edilməyib	Alcon Laboratories, Inc,	ABŞ	22.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Systane Balance, lubrikant göz damcısı, 10ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul gözələrin quruluğu nəticəsində yanma və qıcıqlanmanın müvəqqəti yüngülləşməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Systane Complete	lubrikant göz damcısı	10 ml	Hydroxypropyl Guar 8A (AL-12355) - 0.15%, Mineral Oil (Heavy Mineral Oil) - 1.0%, Polyquaternium-1b (POLYQUAD) - 0.001 + up to 10% excessc, Dimyristoyl Phosphatidyglycerol (DMPG-Na, AL-37595A) - 0.005%, Polyoxyl 40 Stearate - 0.38%, Sorbitan Tristearate (Span 65) - 0.29%, Boric Acid - 1.0%, Propylene Glycol - 0.6%. Sorbitol - 0.7%. Edetate Disodium (EDTA) - 0.025%.	Ayrı geyd edilməyib	Alcon Laboratories, Inc,	ABŞ	23.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Systane Complete, lubrikant göz damcısı, 10ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul gözələrin quruluğu nəticəsində yanma və qıcıqlanmanın müvəqqəti yüngülləşməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Systane Gel Drops	lubrikant göz damcısı	10 ml	Hydroxypropyl Guar 8A (AL-12355) - 0.70%, Sorbitol - 1.40%, Polyethylene Glycol 400 - 0.40%, Propylene Glycol - 0.30%, Boric Acid - 0.30%, Potassium Chloride - 0.12%, Sodium Chloride - 0.10%, Edetate Disodium (EDTA) - 0.025%, 2-Amino-2-Methyl-Propanol (AMP Ultra PC 2000)b - 0.57%, Polyquaternium-1c (POLYQUAD) - 0.001 + up to 10% excesscd. Hvdrochloric Acid - Adjust pH to 7.0. L-arginine -1000 mg; L-carnitine -900 mg; Glutathione -500 mg; Coenzyme Q10 -100 mg; Epimedium sagittatum root dry extract- 300 mg; Panax ginseng root dry extract- 300 mg; Lepidium meyenii root dry extract- 200 mg; Muira puama root dry extract - 200 mg; Ceratonia siliqua seed dry extract -100 mg; Zinc gluconate- 50 mg (equivalent to 7,0 elemental Zn); Sodium selenite-0,2 mg (equivalent to 0.091 mg elemental Se).Vitamin E (as D- alpha-tocopherol	Ayrı geyd edilməyib	Alcon Laboratories, Inc,	ABŞ	23.08.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Systane Gel Drops, lubrikant göz damcısı, 10ml plastik flakonda, karton qutu qablaşmada" adlı məhsul gözələrin quruluğu nəticəsində yanma və qıcıqlanmanın müvəqqəti yüngülləşməsi üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Tempestat	toz	1	Coenzyme Q10 -100 mg; Epimedium sagittatum root dry extract- 300 mg; Panax ginseng root dry extract- 300 mg; Lepidium meyenii root dry extract- 200 mg; Muira puama root dry extract - 200 mg; Ceratonia siliqua seed dry extract -100 mg; Zinc gluconate- 50 mg (equivalent to 7,0 elemental Zn); Sodium selenite-0,2 mg (equivalent to 0.091 mg elemental Se).Vitamin E (as D- alpha-tocopherol	cranberry concentrate, stevia dry extract, oligofructose	Saşera-Med MMC	Rusiya	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempestat (saşe № 30 ) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Tianshi Cell Rejuvenation	Kapsul	0.3q x 150	Extract of herbal Gynostemma pentaphyllum - 18,6 mg, Tea polyphenol - 13, 86 mg, Vitamin C (as L-Ascorbic acid ) - 5,79 mg	Carrot powder; capsule shell- (gelatin, titanium dioxide, lemon yellow, brilliant blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cell Rejuvenation (kapsul № 150) adlı məhsul (Seriya nömrəsi: CE1101601B, istehsal tarixi: 16.10.2021, son istifadə tarixi: 15.10.2023) antioksidantlar mənbəyi kimi oksigen məhdudiyəti olan şəraitdə işləyənlərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: 1)Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının □ insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!□ 2)Qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq təqdim olunmamışdır.
Tianshi Chitosan Capsules	Kapsul	1	Chitosan (Degree of deacetylation of chitosan ≥ 85 g/100 g) - 150 mg	Capsule (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Chitosan Capsules (kapsul, №100) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Tianshi Cordyceps	Kapsul	1	Fermented Cordyceps Mycelium powder (Mannitol ≥ 6 g/100 g, Adenosine ≥ 0.15 g/100 g) - 500 mg	Capsule material (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cordyceps (kapsul, №100) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Tianshi Zinc Capsules	Kapsul	1	Zinc lactate (Zinc - 1.12 mg) - 4 mg, Egg white powder - 50 mg	Anhydrous glucose, Talc, Magnesium stearate, Capsule (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	17.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Zinc Capsules (kapsul, №60) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Tone	Tablet	2 x 30	Buckwheat (Fagopyrum esculentum Moench.) seed, 5:1 dry extract - 200 mg, Blueberry (Vaccinium myrtillus L.) fruit, 5:1 dry extract - 50 mg, Ginkgo biloba (Ginkgo biloba) leaf, 24% flavones, 6% terpene lactones, dry extract - 40 mg, Hops (Humulus lupulus L.), 5:1 flower, dry extract - 50 mg, Galangal (Alpinia galanga Hance), root, 5:1, dry extract - 20 mg, Potassium citrate - 222 mg, Magnesium oxide - 125 mg, Nicotinamide - 13.5 mg, Vitamin C (as Ascorbic acid) - 20 mg	Microcrystalline cellulose, Dicalcium phosphate, Tricalcium phosphate, Magnesium stearate, Crosslinked sodium carboxymethylcellulose	Profarma A/S (New Nordic Healthbrands AB üçün)	Danimarka	19.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tone (kapsul, № 60) adlı məhsul mərkəzi sinir sisteminin və eşitmə orqanının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trendamix	Daxilə qəbul üçün məhlul	20 ml	Bilberry (Vaccinium Myrtillus) fruit extract - 750 mg, Acerola (Malpighia Punicifolia) fruit extract - 378 mg, Blackberry (Rubus Fruticosus) fruit extract - 298 mg, Elderberry (Sambucus Nigra) fruit extract - 455 mg, Royal jelly - 189 mg	Xanthan Gum, Sucralose, Potassium sorbate, Sodium benzoate, Strawberry Flavour, Deionized Water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trendamix (məhlul 20 ml №10) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
TrikoFF	məhlul	120 ml	Plantago lanceolata leaves dry extract - 210 mg, Thymus vulgaris herb dry extract - 190 mg, Althea officinalis root dry extract - 170 mg, Mentha piperita leaves dry extract - 160 mg, Matricaria chamomilla flowers dry extract - 120 mg, Mentha Essential Oil - 0.1 mg	Xanthan gum, Potassium sorbate, Sorbitol, Purified water	Azərfarm LTD	Azərbaycan	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən TrikoFF (məhlul 120 ml) adlı məhsul yuxarı tənəffüs sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qyed: buraxılış forması rəyə uyğun tərtib olunsun.
Trisida	Tablet	3 x 10	St. John's Wort herb extract; hypericin 0.075 – 0.13 % (Hypericum perforatum L.) - 425 mg, L-glycine - 200 mg, Magnesium citrate nonahydrate - 168 mg (contain 20 mg of magnesium ion), L-tryptophan - 100 mg, L-ascorbic acid - 50 mg, Pyridoxine hydrochloride - 5 mg	Potato starch, Magnesium stearate (magnesium salts of fatty acids) (E470b), Silicon dioxide (E551)	Biofaktor Sp.zo.o	Polşa	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trisida (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tugamma	Şərbət	150 ml	GABA (Gamma-amino-butyric acid) - 100 mg, L-glycine - 50 mg, Vitamin B2 (as Riboflavin) - 1 mg, Vitamin B3 (as Niacinamide) - 11 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B9 (as Folic acid) - 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Citrus aurantium fruit essential oil - 1 mcg □	Potassium sorbate, Sodium benzoate, Purified water, Sugar syrup	Fito Lab MMC	Azərbaycan	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tugamma (şərbət 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qyed: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Tussor	Şərbət	100 ml	Hibiscus sabdariffa bloom extract – 100 mg, Piper nigrum seed extract – 100 mg, Ziziphus zizyphus fruit extract – 100 mg, Glycyrrhiza glabra root extract – 75 mg, Curcuma longa root extract – 30 mg, Zingiber officinale root extract – 30 mg, Menthol – 4 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate, Apple aroma, Glycerin, Xanthan gum, Sucralose	Aktiv Pharma İlaç Medical San Tic A.Ş. A.R.-dəki filialı	Azərbaycan	29.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tussor (şərbət, 100 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ultra Glucosamine & Chondroitin / Ultra QlukoZamin və Xondroitin	Tablet	4 x 15	Glucosamine sulphate (as D-glucosamine sulphate 2KCl (5% PVP) DC 710 mg) - 500 mg, Chondroitin sulphate (as Chondroitin sulphate sodium (shark) 435 mg) - 400 mg	Microcrystalline cellulose, Syloid-(Colloidal silica, Silicon dioxide), Stearic acid, veg., Magnesium stearate, Film coating (Opadry II yellow ochre, Hydroxypropylmethylcellulose, Glycerin)	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	21.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Glucosamine & Chondroitin/Ultra QlukoZamin və Xondroitin (tablet №60) adlı məhsul sümük və qiğırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Unomaq-Alisa	Tablet	3x10	Gamma aminobutyric acid (GABA) - 150 mg, Glycine - 150 mg, Magnesium citrate - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Microcrystalline cellulose (E460), Gum arabic (E114), Magnesium stearate (E470b)	Bereket İlaç və Kozmetik A. Ş.	Türkiyə	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unomaq-Alisa (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Valeriana Ekstra	örtüklü tablet	№ 1( içərisində № 50 örtüklü tablet)	Valerian rhizomes with roots powder- 65, 633 mg; Motherwort herb powder - 18,57 mg.	Lactose, Calcium stearic acid (E 470), Talc, Hydroxypropyl Methyl Cellulose (E464), Glycerol( E 422), Titanium dioxide (E 171),Food coloring "Ferronate R" (iron oxide)(E 172)	OOO Biokor	Rusiya	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Valeriana Ekstrasila (örtüklü tablet, № 50) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qyed:1) Növbətli istehsal zamanı qablaşmanın üzərində məhsulun adının dizaynını dəyişdirmək tövsiyə olunur. Belə ki, məhsulun adı mövcud olan dərman vasitəsinin adına bənzəyir və istehlakçıda çəşqinliq hissi yarada bil ər. □ 2)Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmaında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir (https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
VeNatura CoQ-10 Koenzim Q10 200 mq	Kapsul	1	Coenzyme Q10 (Ubiquinone) - 200 mg	Sunflower seed oil, Capsule shell mixture (Edible gelatin (Bovine gelatin), Deionized water, Glycerol (E 422), Iron oxide (red) (E 172), Iron oxide (black) (E 172)), Lecithin (Soy lecithin) (E 322), Beeswax (white) (E 901)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura CoQ-10 Koenzim Q10 200 mq (kapsul, №30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qevd: Yas həddi rəvə müvafiq olaraa qevd edilsin.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
VeNatura Oregano yağ kompleksi	Kapsul	1	Oregano (Origanum onites) oil - 200 mg, Sesame (Sesamum indicum L.) oil - 100 mg, Peppermint (Mentha piperita) oil - 50 mg	Edible gelatin (bovine gelatin), Olive oil, Glycerol (E 422), Coating mixture (Surelease E-7-19040 Clear): Pure water, Ethyl cellulose (E 462), Ammonium hydroxide (E 527), Medium chain triglycerides, Oleic Acid, Pure water, Sorbitol (E 420), Coating mixture (NS Enteric 29Z19241 Clear): Sodium alginate (E 401), Fatty acids (E 570), Lecithin (E	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Oregano yağ kompleksi (Kapsul N30) adlı maddə-bağıracaq sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilsin.
VeNatura Sink	Kapsul	Nº 1 (içərisində kapsul Nº 60)	Zinc picolinate- 71,01 mg (eqv.to 15 mg Zinc)	Brown rice, Capsule shell composition: Hydroxypropyl methyl cellulose, Gellan gum (E 418)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Sink Picolinate(kapsul Nº 60 ) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏolub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Vitamin A Palmitat	Kapsul	1	Vitamin A - 1000 mcg RE (as Retinyl palmitate)	Olive oil, Edible gelatin (Bovine gelatin), Glycerol (E 422), Deionized water, Sorbitol (E 420), Alpha tocopherol (E 307)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	19.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Vitamin A Palmitat (kapsul Nº60) adlı məhsul vitamin A-nın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ventoxan	Tablet	2x15	Iron Bisglycinate - 15 mg, Folic Acid - 400 mcg, Calcium Carbonate - 50 mg, Vitamin B12 (Cobalamin) - 3 mcg, Vitamin C (Ascorbic Acid) - 60 mg	Lactose, Starch, PVP K30, Magnesium stearate, Talc, Primojel, Avicel 200, HPMC, PEG 6000, Grey impact color	Salbion Health Sciences (PVT) LTD	Pakistan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ventoxan (tablet, Nº30)) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Verbascon Grip / Verbascon Qrip	toz	10	Pelargonium sidoides root extract- 40 mg, Sambucus nigra flower extract- 40 mg, Verbascum thapsus flower extract- 40 mg, Vitamin C- 500 mg, Zinc (as Zinc oxide)-10 mg, Selenium( as Sodium selenite)- 55 mcg, Rutin- 25 mg	Maltodextrin, Sorbitols, Malic acid, Beetroot powder, Cyclamates,Saccharins, Flavours, Silicon dioxide	Polski Lek S.A.	Polşa	22.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Verbascon Grip/ Verbascon Qrip(saşe, Nº 10) adlı məhsul immün sistemin fəaliyyətini gücləndirmək məqsədi ilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Via-İmmuno	Tablet	3 x 10	Beta Glucans - 150 mg, Vitamin C (as Ascorbic acid) - 120 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate) - 50 mg, Zinc (as Zinc oxide - 31.250) - 25 mg, Selenium (as Sodium selenite - 0.333 mg) - 150 mcg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 572), Croscarmellose sodium (E 466), Silicone dioxide (E 551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	12.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Via-İmmuno (tablet, N30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viko-L	Şərbət	50 ml	L-carnitine - 500 mg	Xanthan gum, Sugar syrup, Sodium benzoate, Potassium sorbate, Flavouring agent, Citric acid, Purified water	Fito Lab MMC	Azərbaycan	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viko-L (Şərbət 50 ml,) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə qaydası rəyə uyğun göstərilsin. □
Vimarin Forte	Tablet	1	Coenzyme Q10 – 5 mg, Panax ginseng C.A. Meyer root dry extract – 50 mg, Beta 1,3/1,6 glucan – 10 mg, Retinyl palmitate – 500 mcg (eq. to 250 IU vitamin A), Thiamine Hydrochloride (equiv to 0.87 mg Vitamin B1) – 1.1 mg, Riboflavin (Vitamin B2) – 1.4 mg, Nicotinamide (Vitamin B3) - 16 mg, D-Calcium Pantothenate (equiv to 5.89 mg Vitamin B5) - 6 mg, Pyridoxine Hydrochloride (equiv to 1.15 mg Vitamin B6) – 1.4 mg, Folic acid (Vitamin B9) - 400 mcg, Cyanocobalamin (Vitamin B12) – 2.5 mcg, L-Ascorbic Acid (Vitamin C) - 80 mg, Cholecalciferol (equiv to 400 IU Vitamin D3) - 10 mcg, DL-Alpha Tocopheryl Acetate 50% (equiv to 1.38 mg Vitamin E) - 6 mg, Biotin (Vitamin B7) - 50 mcg, Para-aminobenzoic acid – 10 mg, Calcium carbonate (equiv to 16.02 mg elemental Calcium) – 40 mg, Magnesium Oxide (equiv to 27.71 mg elemental Magnesium) - 36 mg, Zinc sulfate monohydrate (equiv to 1.8 mg elemental Zinc) – 5 mg, Sodium Selenite anhydrous (equiv to 25.25 mcg elemental Selenium) - 55 mcg, Potassium Iodide (equiv to 88.95 mcg elemental Iodine) - 150 mcg, Magnesium sulfate (equiv to 450 mcg elemental	Microcrystalline cellulose, Magnesium stearate, Maize starch, Polyvinylpyrrolidone, Silicon dioxide, Talc	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	26.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin forte (tablet, Nº 30) adlı məhsul orqanizmin ümumi müqavimətini möhkəmləndirmək məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilsin.
Vipaxon	Tablet	2x15	GABA - 150 mg, Citicoline - 100 mg, Glycine - 100 mg, Uridine - 60 mg, Cytidine - 60 mg, Vitamin B6 - 6 mg, Vitamin B1 - 5 mg, Ginkgo leaves (Ginkgo bilboa L.) dry extract - 80 mg	Vegetal magnesium stearate, Silica, Microcrystalline cellulose, Hydroxypropyl cellulose	Gricar Chemical S.R.L.	İtaliya	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vipaxon (tablet Nº30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Visleep	Kapsul	3x10	Valeriana Officinalis root dry extract - 120 mg, Melissa Officinalis leaf dry extract - 80 mg, Magnesium Citrate - 100 mg, Passiflora Incarnata flower dry extract - 90 mg, Glycine - 50 mg, Pyridoxine Hydrochloride - 3 mg	Natural gelatin, Corn starch	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	25.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Visleep (kapsul, Nº30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Vita Formula	Tablet	2x15		Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Greenland İlaç Gıda Takviyələri və Kozmatik San. Tic. Ltd. Şti.	Türkiyə	16.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Formula (Tablet N30) adlı məhsul qadınlar üçün vitamin, mineral və bitki kompleksi olaraq tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita Sanin	Şərbət	120 ml	Vitamin A (as Retinol palmitate) – 266 IU, Vitamin B1 (as Thiamine hydrochloride) – 1 mg, Vitamin B2 (as Riboflavin) – 1.6 mg, Vitamin B3 (Nicotinamide) – 2 mg, Vitamin B5 (as Pantothenic acid) – 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1 mg, Vitamin B12 (as Cyanocobalamine) – 2 mcg, Folic acid – 160 mcg, Vitamin C (as L – Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 400 IU, Vitamin A (in the form of Retinol palmitate) – 600 mcg, vitamin C (Ascorbic Acid) – 35 mg, Vitamin D (in the form of Cholecalciferol) – 10 mcg, Vitamin E (in the form of Tocopherol acetate) – 20 mg, Vitamin B1 (in the form of Thiamine hydrochloride) – 1.4 mg, Vitamin B2 (in the form of Riboflavin) – 1.5 mg, Vitamin B3 (Nicotinamide) – 7.5 mg, Vitamin B5 ( Pantothenic acid) – 3.5 mg, Vitamin B6 (in the form of Pyridoxine hydrochloride) – 2 mg, Folic acid – 200 mcg, Vitamin B12 (in the form of Cyanocobalamin) – 2 mcg, Vitamin H (Biotin) – 25 mcg, Vitamin K2 (in the form of Menaquinone) – 20 mcg, Calcium (in the form of Calcium carbonate) – 15 mg, Iron (in the form of Iron 2+ sulfate) – 5 mg, Magnesium (in the form of Magnesium hydroxide) – 15 mg, Potassium (in the form of Potassium citrate) – 5 mg, Zinc (in the form of Zinc sulfate) – 6 mg, Selenium (in the form of Sodium selenite) – 110 mcg, Iodine (in the form of Potassium iodide) – 1000 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Beta carotene - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as	Sucrose, Sodium benzoate, Potassium sorbate, Citric acid, Glycerol, Xanthan gum, Orange juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Sanin (Şərbət 120 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita Sanin	Kapsul	30	Vitamin A (as Retinol palmitate) – 266 IU, Vitamin B1 (as Thiamine hydrochloride) – 1 mg, Vitamin B2 (as Riboflavin) – 1.6 mg, Vitamin B3 (Nicotinamide) – 2 mg, Vitamin B5 (as Pantothenic acid) – 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1 mg, Vitamin B12 (as Cyanocobalamine) – 2 mcg, Folic acid – 160 mcg, Vitamin C (as L – Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 400 IU, Vitamin A (in the form of Retinol palmitate) – 600 mcg, vitamin C (Ascorbic Acid) – 35 mg, Vitamin D (in the form of Cholecalciferol) – 10 mcg, Vitamin E (in the form of Tocopherol acetate) – 20 mg, Vitamin B1 (in the form of Thiamine hydrochloride) – 1.4 mg, Vitamin B2 (in the form of Riboflavin) – 1.5 mg, Vitamin B3 (Nicotinamide) – 7.5 mg, Vitamin B5 ( Pantothenic acid) – 3.5 mg, Vitamin B6 (in the form of Pyridoxine hydrochloride) – 2 mg, Folic acid – 200 mcg, Vitamin B12 (in the form of Cyanocobalamin) – 2 mcg, Vitamin H (Biotin) – 25 mcg, Vitamin K2 (in the form of Menaquinone) – 20 mcg, Calcium (in the form of Calcium carbonate) – 15 mg, Iron (in the form of Iron 2+ sulfate) – 5 mg, Magnesium (in the form of Magnesium hydroxide) – 15 mg, Potassium (in the form of Potassium citrate) – 5 mg, Zinc (in the form of Zinc sulfate) – 6 mg, Selenium (in the form of Sodium selenite) – 110 mcg, Iodine (in the form of Potassium iodide) – 1000 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous- 2.5 mg) - 1000 mcg, Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Beta carotene - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as	Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Bəyaz Flora" MMC	Azərbaycan	08.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita Sanin (kapsul №30 ) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitabin forte	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Beta carotene - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	04.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitabin forte (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita-C	Fışıldayan tablet	№ 1, içərisində № 20 Fışıldayan tablet	Vitamin C (as L-ascorbic acid)- 900 mg.	Citric acid, Sodium bicarbonate, Sorbitol, Beta-carotene + carrier, Polyethylene glycol, Flavors Sodium cyclamate, Sodium saccharin	Polski Lek S.A.	Polşa	15.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita-C (fışıldayan tablet № 20 ) adlı məhsul C vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VitaVery	Tablet	3x10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper (as Copper (II) sulfate anhydrous) - 1000 mcg (2.5 mg), Iodine (as Potassium iodide - 365 mcg) - 140 mcg, Iron (as Iron (II) sulfate - 46.3 mg) - 17 mg, Calcium (as Calcium carbonate - 250 mg) - 100 mg, Magnesium (as Magnesium carbonate - 520 mg) - 150 mg, Selenium (as Sodium selenite - 71.73 mcg) - 30 mcg, Natural mixed carotenoids - 2 mg, Zinc (as Zinc oxide - 16.7 mg) - 15 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 3 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (Nicotinic acid) - 20 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 6 mg, Vitamin B6 (as Pvradoxine hydrochloride) - 6 mg, Vitamin B12 (as	Sorbitol, Lactose, Microcrystalline cellulose, Sugar, Corn starch, Gum arabic, Magnesium stearate	Pharma Standart İlaç Medikal Koz.Gıda.San.Tic. Limited Şirketi	Türkiyə	18.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitaVery (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitomer D3	Daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 (Cholecalciferol) – 50 000 IU	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	24.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitomer D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: əks göstərişlər rəyə uyğun tərtib olunsun.
Vitozir	Şərbət	150 ml	Vitamin A (as Retinol palmitate) – 266 IU, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinamide) - 2 mg, Vitamin B5 (as Pantothenic acid) - 4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Folic acid - 160 mcg, Vitamin C (as L-ascorbic acid) - 60 mg. Vitamin D (as Cholecalciferol) – 400 IU.	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Orange juice concentrate, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	02.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitozir (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xolasit	Şərbət	250 ml	Dog rose (Rosa canina) fruit liquid extract – 4.4 ml, Milk thistle (Silybum marianum) seed liquid extract – 2 ml	Sucrose, Apple cider vinegar, Orange juice concentrated, Citric acid, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xolasit (şərbət 250 ml) adlı məhsul qaraciyər və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xtra-Cal Advanced / Ekstra-Kal Edvans	Tablet	90	Zinc sulfate monohydrate (Zinc - 2.5 mg) - 7.2920 mg, Manganese sulfate monohydrate (Manganese - 0.33 mg) - 1.1340 mg, Copper gluconate (Copper - 0.33 mg) - 2.5930 mg, Magnesium oxide powder (Magnesium - 40 mg) - 70.3450 mg, Vitamin D3 (100.000 IU/g)(Vitamin D - 0.75 mcg) - 0.3300 mg, Calcium carbonate (37% Ca) with maltodextrin 0.125 (Calcium - 311.35 mg) - 870.7140 mg, Calcium citrate (Calcium - 19.98 mg) - 100.00 mg	Corn starch, Microcrystalline cellulose NF/FCC, Glycerine USP (99%), Stearic acid coarse powder, Hydroxypropyl methylcellulose, Croscarmellose sodium, Calcium stearate (Calcium - 1.66 mg), Coating system aquarius BG18046 cool vanilla, Silicon dioxide	Capstone Nutrition LLC	ABŞ	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xtra-Cal Advanced / Ekstra-Kal Edvans (tablet, № 90) adlı məhsul sümük toxumasının möhkəmlənməsi üçün tövsiyə olunan vitamin və mineral tərkibli BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Zanufer	Şərbət	150 ml	Ferrous fumarate (equil to elemental 9.86 mg Iron) - 30 mg, Folic acid (Vitamin B9) - 0.05 mg, Nicotinamide(Vitamin B3) - 5 mg, Ascorbic acid ( Vitamin C) - 40 mg	Glycerine, Xanthan gum,Potassium sorbate, Sodium benzoate, Sucralose, Blackberry flavour, Deionized water	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	09.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zanufer (şərbət, 150 ml) adlı məhsul dəmir mineralının, B9, B3 və C vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Zinefol	Tablet	1	Folic acid - 360 mcg, Pyridoxine hydrochloride - 2 mg	Maltodextrin, Tricalcium phosphate TCP, Magnesium salts	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	05.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zinefol (tablet, №50) adlı məhsul vitamin B6 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ziron	Tablet	3x10	Ferrous gluconate (Iron - 19 mg) - 151.78 mg, Folic acid - 200 mcg, Cyanocobalamin - 2 mcg, L - ascorbic acid - 30 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Crosslinked sodium carboxy methyl cellulose, Magnesium stearate, Silicon dioxide	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	23.08.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ziron (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zvezdoçka Bal və Limon dadı ilə	sorma tablet	3x6	Glycyrrhiza glabra root extract - 10 mg, Zingiber officinale rhizome extract - 10 mg, Emblica officinale fruit extract - 3.5 mg, Menthol (from Mentha piperita) - 4.5 mg	Sugar, Liquid Glucose, Flavour Honey-Lemon, Colour Quilnone yellow	Sidler Remedis Pvt. Ltd	Hindistan	22.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Bal və Limon dadı ilə (tablet, № 18) (Seriya nömrəsi: LSR2233 , istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 28.02.2025) adlı məhsul boğazda ağrılar zamanı tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Zvezdoçka Evkalipt və Mentol dadı ilə	sorma tablet	3x6	Glycyrrhiza glabra root extract - 10 mg, Zingiber officinale rhizome extract - 10 mg, Emblica officinale fruit extract - 3.5 mg, Menthol (from Mentha piperita) - 4.5 mg	Sugar, Liquid Glucose, Flavour Eucalyptus oil, Colour Brilliant Blue	Sidler Remedis Pvt. Ltd	Hindistan	08.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Evkalipt və Mentol dadı ilə (tablet, № 18) (Seriya nömrəsi: LSR2234, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 28.02.2025) adlı məhsul boğazda ağrılar zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Zvezdoçka Fito	Şərbət	100 ml	Concentrated extract of: Wolfiporia extensa-0,720 g; Platycodon grandiflora root-1,366 g; Eriobotrya japonica leaf-2,600 g; Morus alba bark of root-1,500 g; Asparagus cochinchinensis root-0.966 g; Mentha arvensis herb-1,333 g; Tussilago farfara flower-1,500 g; Stemona tuberosa root- 5,000 g; Armeniaca vulgaris fruit prepared-1,125 g; Glycyrrhiza glabra rhizome with roots- 1,000 g; Zingiber officinale rhizome- 0,320 g; Mentha arvensis essential oil-0, 080 g; Benzoic acid- 0,100 g; Polyethylene glycol 40- 1,000 g; Sucrose- 54 00 g; Purified water- up to 100 ml	Ayrıca göstərilməyib	Danapha Pharmaceutical JSC Comp.	Vyetnam	26.07.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Fito (şərbət, 100 ml) adlı məhsul bəlgənim ifrazını artırmaq, tənəffüs sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zvezdoçka Portağal dadı ilə	sorma tablet	3 x 6	Glycyrrhiza glabra root extract - 10 mg, Zingiber officinale rhizome extract - 10 mg, Emblica officinale fruit extract - 3.5 mg, Menthol (from Mentha piperita) - 4.5 mg	Sugar, Liquid Glucose, Flavour Orange oil, Colour Sunset Yellow	Sidler Remedis Pvt. Ltd	Hindistan	15.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Portağal dadı ilə (tablet, № 18) (Seriya nömrəsi: LSR2232, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 28.02.2025) adlı məhsul boğazda ağrılar zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Zvezdoçka Propolis Çobanyastığı-Kəklükotu	sorma tablet	3x6	Propolis extrcat - 15 mg, Matricaria chamomilla flower extract - 10 mg, Thymus vulgaris herb extract - 5 mg, Levomenthol - 5 mg	Sugar, Glucose	Sidler Remedis Pvt. Ltd	Hindistan	23.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Propolis Çobanyastığı-Kəklükotu (tablet, № 18) (Seriya nömrəsi: SRF2024, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 28.02.2025) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Zvezdoçka Propolis Zəncəfil-Nar	sorma tablet	3x6	Propolis extract - 15 mg, Zingiber officinale rhizome extract - 10 mg, Levomenthol - 5 mg	Sugar, Glucose, Flavour "Garnet", Colourant "Carmine", Citric acid	Sidler Remedis Pvt. Ltd	Hindistan	23.08.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdoçka Propolis Zəncəfil-Nar (tablet, № 18) (Seriya nömrəsi: SRF2025, istehsal tarixi: 01.03.2022, son istifadə tarixi: 28.02.2025) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.